

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 221 (5941) 29 noyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Ölkə başçısının çağırışları - gerçəkliklər, reallıqlar

Prezident İlham Əliyev:

*"Bu gün əsl müstəqillik dövrüdür.
Çünki bu gün biz özümüz
öz gələcəyimizi müəyyən edirik"*

Səh 3



4

Hədəf daha qüdrətli,
daha rifahlı
Azərbaycandır!



6

YAP-ın qərargahında
partiyanın Siyası
Surasının iclası ilə
əlaqədar mətbuat
konfransı keçirilib



11

Əli Kərimlinin
növbəti oyunu



“Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır”

Prezident İlham Əliyev Slovakiyanın Xarici İşlər və Avropa nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Rəsmi xronika

Prezident İlham Əliyev “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Prezident İlham Əliyev noyabrın 28-də “Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında” Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təcirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 7 milyon manatı Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.

Prezident İlham Əliyev Rəna Əfəndizadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanın memarlıq sənətinin inkişafında xidmətlərinə görə Rəna Mahmud qızı Əfəndizadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Litvin Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Litvin İbiş oğlu Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçak Azərbaycanın regiondakı strateji mövqeyini çox yüksək qiymətləndirdiklərini bildirdi. Görüşdə Azərbaycan-Slovakiya hökumətlərarası birgə əməkdaşlıq komissiyasının yaradılması, kənd təsərrüfatı, əczaçılıq, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev bildirdi ki, hazırda əlaqələrimiz yeni, çox fəal mərhələyə qədəm qoyur:

-Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadıq. Əminəm ki, səfəriniz çox səmərəli və uğurlu olacaq. Əlbəttə ki, biz ikitərəfli əməkdaşlığımızla bağlı məsələləri əhatə edəcəyik və həmçinin ATƏT-in sədri kimi bizim ənənəvi gündəliyimiz var. Əminəm ki, səfər əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, hazırda əlaqələrimiz yeni, çox fəal mərhələyə qədəm qoyur. Nisbətən bu yaxınlarda biz burada Baş Nazirlə görüşdük və tərəfdaşlığımızı inkişaf etdirməklə bağlı çox yaxşı söhbətimiz oldu, fikir mübadiləsi apardıq.

Bizim uğurlu əməkdaşlıq edib biləcəyimiz çoxsaylı məsələlər var. Sözsüz ki, biz yaxşı siyasi əlaqələrə maliklik. Lakin biz hələ də çox aşağı olan ticarət dövriyyəimizin artması üzərində diqqəti cəmləşdirməli və bunu etmək üçün yollar axtarmalıyıq. Zənnimcə, yollardan biri biznes dairələrimiz arasında daha fəal qarşılıqlı əlaqə ola bilər. Bəlkə də müəyyən mərhələdə biz potensialımızı təqdim etmək üçün birgə biznes forum, bəzi başqa tədbirlər təşkil edə bilərik. Çünki ticarət dövriyyəimizin aşağı olmasının səbəblərindən biri məlumat çatışmazlığıdır. Bizim daha çox ünsiyyətimiz, potensialla bağlı daha çox məlumatımız olsa, əminəm ki, bunun müsbət təsiri olacaq. Əlbəttə, düşünürəm ki, ölkələri birləşdirən layihələrlə bağlı məsələlər maraq kəsb edə bilər. Bildiyiniz kimi, hazırda Azərbaycan nəqliyyat sahəsində körpülərin yaradılması

ilə fəal məşğul olur. Biz artıq öz dəmir yolu sistemimizin Gürcüstan və Türkiyə vasitəsilə Avropa və Xəzər hövzəsi ətrafında olan tərəfdaşlarımızla birləşdirilməsi sahəsində çox yaxşı uğur qazanmışıq. Biz artıq Çindən və Mərkəzi Asiya ölkələrindən yükləri qəbul etməyə, tranzit daşımalarına başlamışdıq və onun həcmi artır. Ona görə də düşünürəm ki, biz yük daşımalarının artmasına birgə necə töhfə verəcəyimizlə bağlı nəqliyyat rəsmiləri arasında məsləhətləşmələrə başlaya bilərik.

Sözsüz ki, enerji təhlükəsizliyi avropalı tərəfdaşlarla əməkdaşlığın ənənəvi mövzudur. Biz bütün əsas transmilli enerji layihələrimizi uğurla həyata keçirmişik və çox tezliklə - bir neçə günə bizim təbii qaz fiziki olaraq artıq Avropa İttifaqının sərhədində olacaq. Bu, bir sıra ölkələr və həmçinin Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq sayəsində əldə olunmuş çox nəzərəçarpan nailiyyətdir. Bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurasını keçirir. Biz artıq 5 iclas keçirmişik. Növbəti iclas gələn ilin fevralında keçiriləcək. Əməkdaşlığın bu formatı çox səmərəlidir.

Əlbəttə ki, tərəfdaşlığımızla əlaqədar bir çox başqa məsələlər də var. Viza rejiminin liberallaşdırılması sayəsində indi Slovakiyadan gələnlər Azərbaycana asan giriş əldə edirlər. Eşidəndə ki, siz ölkəmizdə səfirlik açırınsınız, çox şad oldum. Bu, çox müsbət göstəricidir. Mən, həmçinin öz komandamıza eyni istiqamətdə hərəkət etməyə tapşırığımı vermişəm. Beləliklə, bizim də təqdimatımız olacaq və bu, əlbəttə ki, əməkdaşlıq üçün daha çox imkanların tapılmasına kömək edəcək.

ATƏT məsələlərinə gəldikdə, sözsüz ki, münaqişə regionun böyük problemi, region üçün böyük təhlükədir. Əfsuslar ki, hesab edirəm, bu il əldən verilmiş fürsətlər ili olmuşdur. Bunun başvermə səbəbi

isə Ermənistanın beynəlxalq hüququn normalarına əməl etmə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələri icra etmək istəməməsi ilə bağlıdır. Bu il ölkə başçıları səviyyəsində, həmçinin Xarici İşlər nazirləri səviyyəsində danışıqların bir neçə mərhələsi olmuşdur. Növbəti görüş tezliklə sizin ölkəmizdə olacaqdır. Ümid edirik ki, növbəti il daha məhsuldar olacaq. Çünki münaqişənin ən tez müddətdə həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir. Lakin bu məsələdə hər hansı bir irəliləyişə nail olmaq üçün yerlərdə praktiki addımlar atılmalıdır. Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır. Əlbəttə, biz bir çox başqa məsələləri də müzakirə edəcəyik, lakin düşünürəm ki, başlanğıc üçün bu qədər yetər.

Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçak :

-Çox sağ olun, cənab Prezident. Bakıya yenidən gəlmək məndə böyük məmnunluq hissi oyadır. Məni və nümayəndə heyətimizi qəbul etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Böyük sevinc hissi ilə demək istəyirəm ki, mənim Bakıda keçirəcəyim vaxtın ən önəmli hissəsi burada Slovakiya səfirliyinin açılışı olacaqdır. Bununla biz vədimizi yerinə yetiririk və ikitərəfli münasibətlərimizdə yeni mərhələnin açılışını edirik. Fakt ondan ibarətdir ki, biz ölkənizin böyük potensialına bələdik. Artıq neçə ildir heç bir şübhəmiz yox idi ki, burada təmsilçiliyimiz olmalıdır. Nəhayət, zəruri resursları tapa bildik və bu gündən etibarən biz rəsmi olaraq burada olacağıq. Mən bizim ən təcrübəli səfirlerimizdən biri olan və adı mənim adıma çox oxşayan Layçakı bura göndərmişəm.

Ölkə başçısının çağırışları - gerçəkliklər, reallıqlar

Prezident İlham Əliyev: "Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik"

Hər bir ölkə uğurlu nəticələrə o ölkəyə rəhbərlik edən liderin düşünülmüş siyasəti nəticəsində nail olur. Bu baxımdan da, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, istər Ulu Öndər Heydər Əliyevin və istərsə də, 2003-cü ildən bu günə kimi, Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsi Ulu Tanrının xalqımıza və dövlətimizə nəsis etdiyi xöşbəxtlikdir.

Bu illər ərzində, Azərbaycan çətin və keçməkeşli yol keçsə də, bu gün müasir Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib, regional gücü və global əhəmiyyəti kifayət qədər artıb. Bu isə, məhz güclü liderin düşünülmüş siyasətinin nəticəsində həyata keçirilib. Xüsusilə, gənclərin öz tarixini unutmaması barədə irəli sürülən fikirlər, bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, əbədi və dönməz müstəqilliyimizin gələcəyi onların əllərindədir. Bu baxımdan, özlərini müxalifət liderləri adlandıran ünsürlərin cəhdləri isə daim uğursuzluğa uğurayır. Əbəs deyil ki, Cənab İlham Əliyev sözügedən məzmunadakı çıxışında sağlam düşüncəli ictimai rəyi heç vaxt belə mənfur qüvvələrə dəstək verməməyə və gənc nəslin dövlətinin və dövlətçiliyinin yanında olmağa çağırıb. Ölkə başçısının gəncləri təhsil almağa, vətəninə xidmət etməyə çağırışları da, bu konteksti ehtiva etməkdədir. Belə ki, Azərbaycan gənci ölkəsinin daha güclü, təminatlı rifahı üçün çalışmalı və əzmini ortaya qoymalıdır. Bu baxımdan, Prezident İlham Əliyevin BDU-nun 100 illik tədbirində irəli sürdüyü tezisləri bir sıra mühüm məqamları da önə çıxırmaqdadır.

"Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər və böyük cəsarət tələb edir"

Prezident İlham Əliyev sözügedən tədbirdə Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edildiyini və 100 il ərzində, Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verdiyini bildirdi: "Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək, onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər və böyük cəsarət tələb edir".

Dövlət başçısı Bakı Dövlət Universitetinin Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini verən məzunlar arasında Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrinə, o cümlədən, təhsil sahəsinə çox böyük diqqət göstərdiyini, gənclərin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün səylər göstərməsinin nəticəsində Azərbaycanın gələcəyi üçün güclü kadr potensialının yaradıldığını dedi: "Məhz bu kadr potensialı, o cümlədən, bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin, o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər. Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmişid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da, Ulu Öndərin uzaqgörənliyini göstərir".

"Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün



biz özümüz öz gələcəyimizi müəyyən edirik"

Dövlət başçısı çıxışı zamanı bu gün Azərbaycan xalqının iradəsinin hökm sürdüyünü dedi: "Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadıq və sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə".

"Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər və Vətənə bağlıdırlar"

Prezident İlham Əliyev ölkədə ideoloji işə yenidən baxılmasının vacibliyi məsələsindən də danışdı. Dövlət başçısı xaricdəki anti-Azərbaycan dairələrin ölkədə ənənəvi müxalifətin olmadığını deyərək, gəncləri hədəfə aldıklarını, onları xalqa qarşı qaldırmaq istədiklərini və bu yolla bəzi gənclərin beynini zəhərlədiklərini bildirdi. Bu problemin həlli istiqamətində əsas amil Azərbaycanda ideoloji işə yenidən baxılmalıdır, çünki burada zəifliklər, boşluqlar var və bizi istəməyən qüvvələr və erməni lobbı qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər: "Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr, artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb və onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıb, ona görə çabalayırlar".

Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beynlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar".

Dövlət başçısı gənclərə belə bir mesaj

nü, öldürməsünüz, Gəncəni bombalamısınız, vətəndaş müharibəsini başlamısınız, Qarabağı satmışınız, Şuşanı satmışınız, Ləçini satmışınız. Sonra da fərari kimi qaçmışınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dondurdular. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adi adam, hansı ki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun".

"Amma bunların belə utanan üzü yoxdur"

"Amma bunların belə utanan üzü yoxdur" deyən dövlət başçısı müxalifət düşərgəsində boşluq olduğunu və bizi istəməyənlərin gənclərdən istifadə etmək istədiklərini dedi: "Ancaq biz sevindiririk, əgər belə müxalifət yaranarsa. Doğrudan da, bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqə kömək edə bilər. Amma yoxdur və yaxın üföqlərdə də görünür".

Prezident İlham Əliyev Azərbaycanda ənənəvi dəyərlərə daha çox üstünlük verildiyini bildirdi: "Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-küçük var. Bunu biz qorumağıq, gənclər də məni eşitsinlər, dəim böyük-küçük məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında, artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumağıq, onları müdafiə etməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənar da yaşaya bilərik və gənc nəsillər də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal", "ağbırək" sözlər çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda, adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gəndə, dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop İslam!" deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyətlə oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsillər, gənc nəsillər bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, İndi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir".

Göründüyü kimi, əsl siyasət budur - konkret real iş görmək. Prezident İlham Əliyev əvvəlki görüşlər zamanı etdiyi çıxışlarında da ölkədə aparılan gəncləşmə siyasətinin kampaniya xarakterli olmadığını bildirərək vurğulamışdı ki, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkəşə yaşda deyil, tefəkkürdədir, işə yanaşmadadır".

Bəli, bu, həqiqətdən də, belədir! Bu gün Cənab Prezidentin hər zaman olduğu kimi, sözü ilə əməli tam üst-üstə düşür: "Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər". Bir sözlə, bütün bunlar, bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

29 noyabr 2019-cu il

Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!

Prezident İlham Əliyevin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlar haqqında bəzi qeydlər

Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərək keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsizliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərsələrini və yaşana biləcək fəsadları göz önünə almalı, ümumazərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz - Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.



AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Facebook" səhifəsində payladığı statusda yer alıb.

Statusda deyilir: Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, uzun müddətdir hakimiyyət təmsilçiləri iqtidarla yanaşı, müxalifətdə də kadr və təşkilatı islahatların vacibliyi haqqında çıxışlar edirdi, 25-30 ildir ki, eyni liderlərin rəhbərlik etdiyi ənənəvi müxalifətin yenilənməsi ilə bağlı müzakirələr aparırdı. Təəssüf ki, müzakirələrə qatılmaq əvəzinə, əks tərəfdən yalnız anlayılmaz və inkarçı münasibət görürük. Nə gizlədək, bəzən iqtidar komandasında da belə müzakirələrə könülsüz qoşulanlar tapılırdı. Cənab Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında bu mövzuya toxunaraq vurğuladı ki, Azərbaycanın müxalifət düşərgəsində bu gün ciddi bir boşluq yaranıb, ölkədə sağlam müxalifətin yaranmasına, dövlətçiliyə sadıq, xalqa bağlı olan, doğrudan da konstruktiv təkliflər verə bilən, hakimiyyəti konstruktiv formada tənqid edən, alternativ inkişaf yolları göstərən müxalifət yaranarsa, biz buna yalnız sevinərik. Cənab Prezidentin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlardakı fikirləri, ritorikası, səsləndirdiyi qətiyyətli çağırışlar, düşünürəm ki, həm sağlam əqidəli opponentlərimizə, həm hər iki düşərgənin islahat müəlliflərinə, həm də bu istiqamətdəki müzakirələrə könülsüz qoşulan siyasətşünaslara ciddi düşünmək üçün xeyli mövzu verir. Hesab edirəm ki, cənab Prezidentin son iki tədbirdəki çıxışları iqtidar komandasının hər bir üzvü və mövcud hakimiyyətin aktiv dəstəkçiləri üçün master-klass sayıla bilər.

Çıxışlarda vurğulanan əsas məqamlar haqqında bir qədər təfsilatla varmaq istəyirəm:

1. Azərbaycan Prezidentinin çıxışlarında vurğulanan və əsaslandırılan əsas fikirlərdən biri ondan ibarət idi ki, bugünkü Azərbaycan Heydər Əliyevin 1969-cu ildən başlanan və ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü fəaliyyətinin nəticəsidir. Keçən əlli ildə Azərbaycanın geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinə çevrilməsi, ictimai-siyasi və mədəni həyatın bütün sahələrində hərtərəfli inkişaf etməsi, ölkənin milli maraqlarının təmin edilməsi, SSRİ-nin aparıcı respublikalardan, hazırda isə regionun aparıcı dövlətlərindən birinə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevin respublikamızdakı ilk hakimiyyəti illərində Azərbaycanda ali məktəblərin və ali məktəb məzunlarının ümuməhali sayına nisbəti kəskin şəkildə artaraq inkişaf etmiş Qərb dövlətlərinin göstəricilərinə yaxınlaşmışdı. Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin, elminin, təhsilinin, səhiyyəsinin sovet hakimiyyəti illəri ərzində ən gözəl nəticələri və qiymətləndirilməsi də məhz bu dövrə təsadüf edirdi. Prezidentin bu fikirləri ilə mübahisə etmək mümkünsüzdür: Heydər Əliyevin yaratdığı güclü kadr potensialı bu gün də ölkəmizin, müstəqil dövlətimizin uğurlu inkişafını təmin edir.

Bu illərdə respublikada 10-larla elm, mədəniyyət ocağı inşa olunmuş, onları təmsil edən xadimlər respublikanın və Sovet İttifaqının ali mükafatları və fəxri adları ilə təltif edilmiş, Azərbaycan mədəniyyətinin uğurları Sovet İttifaqının hüdudlarını aşaraq dünya miqyasına çıxmışdır. Prezidentin qeyd etdiyi kimi, "Heydər Əliyevin rəhbərliyi dövründə - 13 il ərzində Azərbaycan hər il "Qırmızı keçici bayraq" alırdı. Bu, bir daha onu təsdiq edir ki, onun rəhbərliyi ilə Azərbaycan böyük

və uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublikamız SSRİ-də ən sonuncu yerlərdə idi. Lakin o, Azərbaycanı böyük inkişafa qovuşduraraq ən qabaqcıl yerlərə qədər ucaltdı".

Heydər Əliyevin birinci hakimiyyəti illərində həm də ölkənin iqtisadi inkişaf trendləri düzgün təhlil edilərək SSRİ-nin xammal əlavəsi statusundan çıxması və yerli sənaye müəssisələrinin inkişafı istiqamətində ciddi addımlar atılmışdı. Bununla yanaşı, Azərbaycanın müsbət demografik göstəricilərinin saxlanması və daha da yaxşılaşması istiqamətində artan digər addımlar - əhalinin məşğulluğunu təmin etmək məqsədilə respublikanın şəhər və qəsəbələrində yaradılan çoxsaylı sənaye obyektləri, Sovet İttifaqında ən qabaqcıl soyuducu və kondisioner zavodlarının Bakıda qurulması, ölkə üzrə çoxsaylı yerli aqrar sənaye komplekslərinin yaradılması, Nabrandan Lənkərana qədər Xəzər sahilində neçə-neçə ümumittifaq əhəmiyyətli turizm-sanatoriya komplekslərinin salınması və s. tədbirlər xüsusi qeyd edilməlidir. Neft sənayesinin gələcəyini təmin etmək üçün dərin özüllər zavodu qurulmuş, dənizdə neft-qaz kəşfiyyatı işləri aparılmışdı. Bu, bir həqiqətdir ki, o zaman kəşf edilmiş yataqlar olmasaydı, sonradan ölkəmizin iqtisadi və geosiyasi müstəqilliyinin əsası olan "Əsrin müqaviləsi"nin imzalanması da mümkün olmazdı. Artıq 80-ci illərin ortalarına doğru Azərbaycan büdcəsinin neftdən asılılığına, demək olar ki, son qoyulmuşdu - o zaman üçün yeni modern texnologiyalara malik çoxsaylı müəssisələr qurulmuşdu ki, bu müəssisələr aqrar sənaye kompleksləri ilə birlikdə respublika büdcəsinin böyük hissəsini formalaşdırırdı. Təəssüf ki, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində qısa zaman kəsiyində öl-

kəyə rəhbərlik edənlər bu əlverişli iqtisadi zəmini möhkəmlətmək, onun üzərində iqtisadi suverenliyi təmin etmək əvəzinə mövcud sistemi dağıtmaqla məşğul oldular. Bu dağıdıcılığa xalqın cavabı Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət edilməsi oldu. BDU-dakı çıxışında cənab Prezidentin qeyd etdiyi kimi, "məhz 1970-ci illərdə Heydər Əliyevin gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalanda Azərbaycan xalqı ona müraciət etməzdi".

2. Heydər Əliyev hakimiyyətdə olduğu birinci dövrdə Azərbaycanın demografik göstəricilərinin gündən-günə yaxşılaşması faktoru, ölkədaxili miqrasiyanın düzgün nizamlanması cənab Prezidentin Sumqayıtdakı çıxışında qeyd etdiyi kimi, Dağlıq Qarabağda azərbaycanlı əhalinin nisbətini iki dəfə artırırdı. Ölkədə azərbaycanlı əhalinin artım sürəti ermənilərin İrəvan şəhərinə və Rusiyanın mərkəzi əyalətlərinə emiqrasiya templərini də nəzərə alsaq, Dağlıq Qarabağ probleminin təbii şəkildə həllini yaxınlaşdırırdı. Dünya tarixinin belə nümunələrlə zəngin olduğunu xatırlatmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur, elə bizim bəzi tarixi torpaqlarımız da məhz ayrı-ayrı zamanlarda həmin ərazilərdə demografik balansın əleyhinə pozulması ilə itirilib. Heydər Əliyevin hakimiyyəti illərində Dağlıq Qarabağda azərbaycanlıların üstünlük təşkil etdiyi ikinci rayon yaradılmış, Dağlıq Qarabağın Azərbaycana hərtərəfli inteqrasiyası üçün bir sıra digər addımlar atılmış, separatçılıq meyillərinin qarşısı qətiyyətlə alınmışdı. Azərbaycan ziyalıları tərəfindən həmin dövrdə erməni millətçilərinin əsassız iddialarına cavab verilmiş üçün hərtərəfli münbət şərait yaradılmışdı. Erməni lobbisinin Heydər Əliyev əleyhinə fəaliyyətinin, onun vəzifədən uzaqlaşdırılması üçün məkrli planlar qurmasının əsas səbəbləri də elə məhz bunlar idi.

Məhz Heydər Əliyev hakimiyyətdən getdikdən sonra erməni separatçıları Azərbaycana qarşı geniş separatçı kampaniya təşkil etmək, öz iddialarını reallaşdırmaq üçün fürsət qazandı. Ona görə də Azərbaycanda ermənilərin separatçılıq iddiaları əleyhinə baş qaldırmış kortəbii vətənpərvərlik fəaliyyəti, sonrakı illərdə məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsinə etiraz olaraq tədricən ümumxalq hərəkatına, daha sonra isə onun liderliyi ilə milli azadlıq hərəkatına çevrilmişdir. Bu səbəbdən də

xalq hərəkatının ilk illərində Azərbaycana ezam olunmuş mərkəzi mətbuat nümayəndələri reportajlarında xalq hərəkatında "Heydər Əliyev izi" axtarıb, hərəkatı mənfi çalarlarla təqdim edərək onu əliyevçilik (aliyevşina) kimi qiymətləndirirdilər. Bəli, bu gün Azərbaycanın ən yeni siyasi tarixini öyrənənlər bu faktı etiraf etməyə məcburdurlar: aksiyalar məhz Heydər Əliyevə simpatiya bəsləyən insanların etirazı qoşulması ilə kütləviləşmiş və tədricən ümumxalq hərəkatı xarakteri almışdır. "Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?" başlıqlı yazımda qeyd etdiyim kimi, "Milli Azadlıq Hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu".

3. Təəssüf ki, xalq hərəkatının əsas təşkilatlanma forması olan AXC 1992-ci ildə mövcud reallıqlara maneçilik törədərək, Milli Azadlıq Hərəkatı iştirakçılarına öz ümummilli liderini - Heydər Əliyevi hakimiyyətə gətirməsi işinə süni əngəllər yaratmış, "mənfur yaş senzi" qadağası ləğv edilmədən "seçkiyə" gedilmişdi. Hakimiyyətdə olduqları qısa müddət ərzində AXC-Müsavat hakimiyyətinin xəyanətkar siması, antidemokratik mahiyyəti ifşa edildi. Bu cütlüyün yarıtmaz siyasəti nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Xalq Cəbhəsi vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı... Görəndə ki, özlərini qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas et. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas et, çünki artıq gəldilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacadı, həm də o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı".

4. AXC-Müsavat hakimiyyətdə ölkə niyə dağılmaq həddinə çatdı? Əbülfəz Elçibəyin komandasında təmsil olunanlar tutduqları postlara nə qədər adekvat və layiq idilər? Niyə bir il əvvəl hakimiyyətə gəlişi önündə süni maneə yaratdıqları, 6 ay əvvəl silahlı çevrilişlə Naxçıvan Ali Məclisi sədrliyindən uzaqlaşdırmaq istedikləri Heydər Əliyevin xilaskarlıq missiyasına möhtac oldular?

Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!

Prezident İlham Əliyevin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlar haqqında bəzi qeydlər

Əvvəlki Səh. 4

Məşhur frazada deyildiyi kimi, "hər şeyi kadrılar həll edir". Meydan hərəkatının nəticəsi olaraq ölkənin ən ali postunda əyləşmiş Əbülfəz Elçibəy ona qədər heç bir müəssisəyə rəhbərlik etməmişdi, heç bir vəzifə tutmamışdı, Əlyazmalar İnstitutunda adı bir elmi işçi olmuşdu. Elçibəyin "cavanları başıma yığıb təzədən inqilab edəcəyəm", "tankın qabağında dayanan oğlanlar pulun qabağında dayana bilmədi", "qanunları pozmaq olmaz, amma yan keçmək olar", sonrakı müsahibələrində "o dövrdəki prezidentlik, prezidentlik deyildi, amma mən yenidən prezident olacağam", "getməyib nə etməliydim, Sürət məni öldürməliydim?" kimi "aforizmləri" onların idarəçilik fəlsəfəsinin nə qədər primitiv olmasını, hər hansı məzmun, prinsip və mahiyyətdən-substansiyadan xaliliyini göstərməklə yanaşı, həm də bu komandanın zəifliyini, acizliyini, səriştəsizliyinin acı etirafı idi. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə qoyaraq qaçmışlar. Halbuki "liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir".

Müxalifətin yenilənmə zərurəti haqqında yazılara küskün və bədbin reaksiya verən Pənah Hüseynin AXC hakimiyyəti zamanı baş nazir kimi ilk açıqlamalarından biri iqtisadi bloka dair bütün məsələlərin Nazirlər Kabinetində həll edilməli olduğu ilə bağlı idi. Elçibəy "Maks Veberi mütləq etməsi" ovsunlamış Pənah Hüseyn, görənsən, o zaman hiperinflasiya vəziyyətinə düşən ölkəni və onun iqtisadiyyatını idarə etmək üçün hansısa proqrama, yaxud da peşəkar səriştəyə, biliklərə malik idimi? Cavab Prezidentin çıxışında göstərilib: "Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam baş nazir təyin edilmişdi. Məhz onun dövründə "otkat" sözü bizim lüğətimizə daxil edildi".

Bu ara vaxtilə 90-cı illərin ikinci yarısında müxtəlif mətbu orqanların iranlı biznesmenlər, qızıl sikkələr, xalçalar, tramvay xətləri haqda araşdırmalarını yada salmaq olardı.

O zaman dövlətin ikinci siması, İsa Qəmbəri AXC hakimiyyətinin ən intellektual fiquru sayırdılar. Bu intellektual fiqur düz 11 il aspiranturada təhsil almış, bir dissertasiyanı belə müdafiə edə bilməmişdi. Parlamentin səlahiyyətləri qanunsuz olaraq Mili Şura tə-

rəfindən mənimsənilmişdi. Spiker, özü haqqında çoxbaşı "hələ ki, ikinci" başlıqlı yazılar sifariş edən İsa Qəmbər isə gah dramatik, gah tragikomik səhnələşdirmələrin nümayiş olunduğu teatral andıran parlament iclaslarında müəyyən dövrdən sonra hakimiyyətdə təmsil olunanları belə müxtəlif bəhanələrlə birinci şəxsə qarşı yönəlmiş, "özünüz əlaqə saxlayın, mən vasitəçi olmaqdan bezmişəm" kimi mesajlar verirdi.

Bu gün sosial medianın imkanları hesabına özünü "ana müxalifət" elan etmiş Əli Kərimli AXC-Müsavat hakimiyyətində dövlət katibi kimi mühüm postda təmsil olunurdu. Sosial media istifadəçiləri dövlət katibi olduğu zaman ona həvalə olunmuş mühüm dövlət əhəmiyyətli bir tapşırığı - dövlət sirrini necə fəş etməsinə ar-

nən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə".

Bəs izlədiyi yola, liderinə xəyanət etmiş, üzvü, sonra da rəhbəri olduğu partiyayı bir neçə yerə parçalanmasına səbəb olmuş şəxs öz siyasi aktuallığını necə qoruya bilib? "Əli Kərimli və radikal ətrafı bəraət axtarışında" yazımda qeyd etdiyim kimi, bu şəxslərin real sosial bazası olduqca məhduddur, bir çox hallarda saxta sənədlərlə Avropaya göndərilib bədbəxt edilmiş miqrantlardan və ya ümumən virtual, saxta hesablardakı profillərdən ibarətdir. Təsəffüf deyil ki, öz açıqlamalarında bildirdiyi kimi, Əli Kərimli və radikal antimillə ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarısından çoxunu itiriblər. Çünki "Facebook" so-

sefərbərlik, daha dəqiqi, manipulyativ gücü bundadır. Bu güc isə dünyada "feyk nyus"ə, manipulyasiyalara qarşı aparılan mübarizə sayəsində itirilməyə məhkumdur. Çünki real dəstəyi, sosial bazası, cəmiyyətdə etimad bəslənən siyasətçi imici olmayan, ən kritik məqamlarda qaçmağa üz tutan və ya isterikaya düşən, birləşdirməyi deyil, dağıtmağı bacaran bir şəxsin ciddi siyasi iddialar reallaşdırması, sadəcə, mümkün deyil. "İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər... Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərə-

Qeydlərimin əvvəlində bildirdiyim kimi, cənab Prezidentin çıxışları bir master-klass və fəaliyyət proqramı səciyyəsinəndir. Çünki çıxış bizim hədəfləri, hədəflərə çatmanın yollarını, hədəflər önündəki əngəlləri, iqtidarın opponentlərini və ölkənin xarici düşmənlərini bir daha xatırladı. Sırr deyil ki, hazırda özünü iqtidarın dəstəkçisi kimi göstərməyə çalışan bəzi cığırdaşlarımız polemikanın istiqamətini bilərəkdən sapdırmağa, müzakirələri iqtidar-daxili hansısa ziddiyyətlərə fokuslamağa can atırlar. Mən onları cənab Prezidentin çıxışlarının məntiqinə diqqət etməyi, siyasi opponentlərə pas ötürməyi dəyərli hesab edirəm.

Sırr deyil ki, siyasi opponentlərimizə yaxın qruplarda yer alanlar bəzən ölkənin düşmənlərinə açıq simpatiya nümayiş etdirməkdən çəkinmirlər. Biz bunu Azərbaycan hər dəfə beynəlxalq yarışlarda yer tutanda səhvən erməni tərəfə azarkeşlik edənlərin siyasi müxalifətdə təmsil olunanların ailə üzvləri arasından aşkarlanması zamanı da, Saakyanla, Mailyanla eyni lojalı və baxışları bölüşənlərin kimliyi ortaya çıxanda da, Azərbaycan Prezidentinin uğurlu diplomatik həmlələrlə Ermənistan rəhbərliyini küncə sıxdığı vaxtlar bu uğuru sabotaj etmə cəhdlərini müşahidə edəndə də görmüşük. Bu şəxslərdən iqtidarın uğurlarını etiraf etməyi gözləmirəm. Amma onları ən azı ümummilli hədəflər naminə bir olmağa, ümumi işə dəstək olmağa, dəstək ola bilməyəndə də sabotajçı olmamağa dəvət edirəm. Ümummilli mənafeələr sferası bizim rəqabət meydanımız deyil, bir-birimizə dəstək, ötürmələr meydanımızdır.

Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmaliyiq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsizliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümumazərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrinə qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz - Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.

"Prezident İlham Əliyevin bu sözləri tarixi faktlardır: "Əbülfəz

Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən

bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki,

xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə". Bəs izlədiyi yola,

liderinə xəyanət etmiş, üzvü, sonra da rəhbəri olduğu partiyayı bir neçə

yerə parçalanmasına səbəb olmuş şəxs öz siyasi aktuallığını necə

qoruya bilib? "Əli Kərimli və radikal ətrafı bəraət axtarışında"

yazımda qeyd etdiyim kimi, bu şəxslərin real sosial bazası

olduqca məhduddur, bir çox hallarda saxta sənədlərlə Avropaya

göndərilib bədbəxt edilmiş miqrantlardan və ya ümumən virtual,

saxta hesablardakı profillərdən ibarətdir"

tiq özünə xatırladıblar. Vaxtilə eyni düşərgədə olduqları İsa Qəmbərə yaxın media quruluşlarında onun hansısa tenderdə "lazımı" şirkəti qalib elan etmək üçün şəxsən maşın sürməsindən yazmışdırlar, iddia edirdi ki, belə sürücülük dövlət katibinə kifayət qədər - beşrəqəmli məbləğdə pul qazanmaq imkanı veribmiş, özü də hiperinflasiyaya məruz qalmış manatla deyil, xarici valyuta ilə. Beləcə mebel zavodunun keçmiş komсомol fəalı qısa müddətdə ölkənin ən zəngin şəxslərindən birinə çevrilə bilməmişdi. Bu zənginliyin üzərinə illərlə müxtəlif fondların vasitəsilə alınmış sillinən qrantlar da, "Azadlıq" qəzetinin leqal və illeqal gəlirləri də daxil idi. Bu gəlirlər ona sonrakı dövrdə media maqnatına çevrilmək, müxtəlif nəşrlərdə qurduğu jurnalist şəbəkəsi vasitəsilə öz sədri Elçibəyi hakimiyyətdən və partiya sədrliyindən devirmək istəyi yaratmışdı. Deyilənə görə, sonuncunun ölüm xəbəri Bakıya daxil olan gün Əli Kərimli onun haqqında inanılmaz dərəcə nifrətlə yığulmuş yazılar yazdırmaq şansını belə buraxmamışdı.

Prezident İlham Əliyevin bu sözləri tarixi faktlardır: "Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevi-

sial şəbəkəsi administrasiyası bu il 5,4 milyard saxta hesabı bağlayıb. "Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik", - internet şirkəti hesabatında bildirir. Yəni, Əli Kərimli və radikal antimillə ətraflarının izləyici və bəyənə itkiləri "Facebook" şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsidir.

Bu şəxslər öz əsas təbliğatlarını sosial media üzərində qururlar. Faktı, jurnalist etikasına istinad etməyə qanunlar və ictimai nəzarət mexanizmi ilə məcbur edilən ənənəvi mediadan fərqli olaraq sosial mediada ani emosional halət, nə şəxsi, nə də ictimai yaddaşa istinad etməyən "feyk nyus" rahatlıqla əsas trend ola bilər. Sosial media ilə sıx vəhdət ənənəvi, xüsusən internet medianı da bəzən yanlış trendlərin müşayiətcisinə çevirir. Azərbaycan nümunəsində 2014-cü il avqust, 2015-ci il Nardaran hadisələri ərəfəsində, müəyyən mənada UEFA-nın Bakıda keçirilən son yarımfinal görüşləri zamanı belə manipulyativ media trendləri ilə üz-üzə qalmışıq. Adamların bütün

katı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır", - cənab Prezidentin təsbiti, göründüyü kimi, kifayət qədər əhatəlidir.

Çıxışda adı çəkilməsə də, Prezidentə cavab verməyi özünə "mənevə borc" bilən, son yazılarında Ümummilli Liderə böhtan atmaqdan çəkinməyən Cəmil Həsənlilik haqda kiçik xatırlatma etmə belə istərdim. Bu, həmin Cəmil Həsənlilik ki, parlament kürsüsü müqabilində həm çıxışlarında, həm də kitablarında indi və əvvəl ən ağır ifadələrlə tənqid etdiyi Heydər Əliyevi ümummilli lider adlandırır. Bu, həmin Cəmil Həsənlilik ki, 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində o zaman AXCP sədri Ə.Elçibəylə münasibətləri gərgin olan İsa Qəmbərin və Əli Kərimlinin müdafiəsi-nə yazılan həsr edir, Kərimlini tənqid edən elçibəyçi jurnalistləri aşağılamaqdan belə çəkinmirdi. Elçibəyçilərin Əli Kərimli haqqında tənqidlərini isə "qaragürhün Mirzə Cəlilə hücumu" ilə müqayisə edirdi. Elçibəyə və elçibəyçilərə belə ikrahimiz münasibətin motivləri barədə isə indiyədək səslənmiş ehtimallar üzərində gəniş dayanmaq istəməzdim.

29 noyabr 2019-cu il



Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov noyabrın 28-də partiyanın Siyasi Şurasının iclasında müzakirə olunan məsələ ilə əlaqədar mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Azərbaycan parlamentində islahatların aparılması ilə əlaqədar məsələ müzakirə olunduğunu bildirdi. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar konsepsiyası, onun nailiyyətləri cəmiyyətdə ciddi şəkildə müzakirə olunur, insanlar bu islahatların faydasını gördüklərini etiraf edir və həmin islahatları dəstəkləyirlər. Prezident İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyası islahatlar konsepsiyasını dəstəkləyən vətəndaşlarımızın ilk sırasında dayanır və bu islahatların uğurla həyata keçirilməsinə öz töhfələrini verir və bundan sonra da verəcəklər.

Əli Əhmədov qeyd edib ki, cəmiyyətimizdə həyata keçirilən islahatlar bir çox sahələri əhatə edir. Bu islahatların qarşısında duran başlıca vəzifə Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsi, onun şaxələndirilməsinə nail olunması, ölkəmizin iqtisadi gücünün və qüdrətinin artırılması, bunların zəminində sosial inkişafın daha da yüksək tempə həyata keçirilməsinin təmin edilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasıdır. 2019-cu il Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatların daha dinamik xarakter aldığı il hesab etmək olar. Bu il ərzində bir çox əhəmiyyətli islahatlar həyata keçirilib və bu islahatlar bundan sonra da davam etdiriləcək. Xüsusilə 2019-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə və imzaladığı sərəncamlarla hamının məmnunluğuna səbəb olan əhəmiyyətli sosial paketlər reallaşdırılıb. Struktur və kadr islahatları

ayrıca qeyd olunmalıdır. Azərbaycan cəmiyyətində müəyyən dövrlər ərzində geniş müzakirə mövzusu olan bu dəyişikliklər insanların məmnunluğu, razılığı ilə qarşılanıb.

YAP sədrinin müavini bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sistemli, geniş əhatəli xarakter kəsb edir. Bu, ondan xəbər verir ki, islahatlar həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə etməlidir. İslahatların sistemli xarakter almasının və qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasının çox vacib şərtlərindən biri bütün sferalarda islahatlar konsepsiyasının həyata keçirilməsidir. Azərbaycanda bu gündək hakimiyyətin hər iki qolunda islahatlar uğurla həyata keçirilir, istər struktur sahəsində, istərsə də kadr sahəsində. İcra hakimiyyətində, məhkəmə-hüquq sahəsində islahatlar aparılır. İslahatlar strategiyasının tam sistemli xarakter alması, inkişafın ümumi ahənginə uyğun olması üçün bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etməlidir. Beləliklə, Yeni Azərbaycan Partiyasının üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır. Belə olan halda, Yeni Azərbaycan Partiyasının üzvləri Siyasi Şurasının iclasında partiyanın üzvlərinin əksəriyyətinin iradəsini ifadə edərək, islahatlar konsepsiyasına öz dəstəyini nümayiş etdirərək Prezident İlham Əliyevin islahatlarının, eyni zamanda, qanunverici hakimiyyət sahəsinə də gətirilməsinin məqsədəuyğunluğu qənaətini ifadə etdilər. Siyasi Şurasının bütün üzvləri bu məsələdə yekdil mövqə nümayiş etdirdilər. Vurğulanan fikir ondan ibarət oldu ki, Azərbaycanın parlamentinin də yenilənməsi, müasirləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə əlavə təminat kimi qiymətləndirilə bilər.



Əli Əhmədov deyib ki, YAP fəaliyyət göstərdiyi dövrdə həyatımızın ayrı-ayrı sahələri ilə əlaqədar taleyüklü məsələlərlə bağlı çox ciddi qərarların qəbul olunmasında vətəndaş mövqeyini, dövlətçilik məfkurəsini aydın şəkildə ifadə edib. Bu gün də YAP və partiyanın Siyasi Şurası vətəndaş mövqeyini, milli maraqların, dövlət maraqlarının bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək partiyanın da geniş şəkildə təmsil olunduğu və çoxluq təşkil etdiyi qanunverici orqanın yenilənməsinin zəruriliyini aydın şəkildə ifadə etdi. Siyasi Şura bu zərurdən irəli gələrək qanunverici orqanda YAP-ı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etməsini tövsiyə etdi. Məlumdur ki, Azərbaycan Konstitusiyasında 2017-ci ildə referendum nəticəsində edilən dəyişikliklər nəticəsində Azərbaycan Respublikası Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxmaq səlahiyyətləri təsbit edilib. Düşünürük ki, Prezidentin öz səlahiyyətindən istifadə edərək parlamenti buraxması qanunvericilik sferasında islahatların həyata keçirilməsi üçün əlverişli imkan yarada bilər. Bu da islahatlar konsepsiyasının daha geniş miqyasda, daha sistemli şəkildə həyata keçirilməsinə təminat verə bilər.

“YAP-ın Siyasi Şurasının qəbul etdiyi bu tövsiyə qərarından sonra partiyanı Milli Məclis-

Əhmədov deyib ki, bu partiyanın yaranması Azərbaycanın siyasi həyatında 27 il bundan əvvəl baş vermiş ən böyük yeniliklərdən biridir. Mövcud olduğu illər ərzində YAP həm taleyüklü qərarlar qəbul etməsi, həm də yeni, orijinal yanaşmaları ilə həmişə diqqəti cəlb edib. YAP Azərbaycanın parlamentarizm tarixinə yeniliyi də gətirən ilk təşkilat olub. Azərbaycanda parlamentin buraxılması və növbədən kənar parlament seçkiləri ənənəsi bu gün YAP-ın qəbul etdiyi qərarla, - əgər bu qərar sonrakı instansiyalarda qəbul edilərsə, - reallaşmaq imkanı qazanacaq. Hamınıza yaxşı məlumdur ki, parlamentin buraxılması, növbədən kənar parlament seçkilərinin keçirilməsi dünyanın əksər ölkələrində çox tez-tez rast gəlinən, geniş istifadə olunan təcrübədir. Azərbaycanın siyasi həyatında ilk

də təmsil edən deputat korpusunun üzvləri ilə görüş keçirildi. Parlamentdə YAP-ı təmsil edən deputatlarımız Siyasi Şurasının qəbul etdiyi qərara birmənalı şəkildə, yekdil olaraq hörmətini ifadə edərək və belə bir müraciətlə parlamentə məktub ünvanlamaq qərarına gəldilər. YAP-ın deputat korpusunun üzvlərinin əksəriyyəti müraciəti imzalayıb. Güman edirəm ki, yaxın zamanlarda həmin müraciət rəsmi şəkildə Azərbaycan Milli Məclisinə daxil olacaq. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi parlamentin çoxluğunun iradəsinə hörmət nümayiş etdirərək bu məsələni parlamentin yaxın zamanlarda keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxaracaq”, - deyə Əli Əhmədov qeyd edib.

YAP-ın Azərbaycanın siyasi arenasında bir çox yeniliklərə müəlliflik etdiyini bildiren Əli

olmasına baxmayaraq, burada qeyri-adi heç nə yoxdur. Söhbət Azərbaycanın bütün həyatını, hakimiyyətin bütün sferalarını əhatə edən yeniləşmə, müasirləşmə, islahatlar konsepsiyasının əhatə dairəsinin genişlənməsindən və bu zəminə ölkəmizin daha sürətli inkişafı üçün daha əlverişli, daha etibarlı imkanların əldə olunmasından və həmin imkanlardan faydalanmaqdan gedir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP-ın bugünkü təşəbbüsünü, Siyasi Şurasının, parlament fraksiyasının qəbul etdiyi qərarı hörmətlə qarşılayacaq və bununla da biz həm ölkəmizin daha da inkişaf etdirilməsi imkanlarını əldə etmiş olacağıq, həm də Azərbaycanın parlament və siyasi tarixində yeni bir ənənənin başlanğıcını qoyacağıq.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Səbail gəncləri hər zaman Cənab Prezidentin yanındadır

YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib

Düənən YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib. Görüşdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar keçirilən mərasimə bir çox məsələlərə diqqət çəkdiyini bildirdi. O, qeyd edib ki, dövlətimizin başçısının nitqi gənclər üçün proqram xarakterli idi. Prezident İlham Əliyev sözü-



gedən görüşdə vurğulayıb ki, gənclər Azərbaycan tarixini yaxşı bilməlidirlər. Bugünkü inkişafımızın və dövlətçiliyimizin memarının Ümummilli Lider Heydər Əliyev olduğunu unutmamalıdır. Azərbaycan Prezidenti dövlət müstəqilliyimizin əbədi və toxunulmaz olduğunu gənclərin diqqətinə çatdırdı.

“Xaricdəki qaranlıq qrup-

lardan maliyyələşən bəzi şəxslər indi gənclərin beynini zəhərləməyə çalışırlar. Biz xalq olaraq həmişə mənəvi və əxlaqi məsələlərə böyük önəm vermişik. Bizim öz əxlaqi, mənəvi və əsrlərlə formalaşmış dəyər kodekslərimiz var. Azərbaycan dövləti öz dəyərləri üzərində inkişaf yolunu əsas prinsip kimi götürüb, bu yolda da inamla irəliləyir” deyər Ş.Hacıyev qeyd edib.



Görüşdə çıxış edən gənclər Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət barədə fikirlərini bildiriblər. Onlar Azərbaycanda dövlət tərəfindən gənclərə xüsusi diqqət yetirildiyini vurğulayaraq, dövlətimizin başçısına minnətdarlıq ediblər. Sonda Səbail rayon gəncləri adından Cənab Prezident İlham Əliyevə müraciət qəbul olunub.

RƏFİQƏ HÜSEYNOVA

“Vəzifə təyinatlarında müasir, bilikli, vətənpərvər gənclər önə çəkilib”



“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərlə bağlı tarixi çıxış etdi və onlara tövsiyəsi oldu ki, dövlətimizin ənənələrinə sadiq olsunlar və tariximizi yaxşı bilsinlər”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkə başçısının Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirdə çıxışını şərh edərkən deyib.

“Bəzən Azərbaycana xaricdən təzyiqlər olur ki, ölkənin gələcək perspektivinin qarşısını alsınlar. Bu məqsədlə onlar burada müəyyən qüvvələrin olmasını istəyir. Çünki başqa cür onların Azərbaycana təsir imkanı yoxdur. Azərbaycan gəncliyinin beyninin yuyulması ilə bağlı ocaqlar yaratmağa çalışırlar. Azərbaycan gəncliyi ağıllıdır, Prezidentin onlara diqqət və qayğısını hər zaman görür. Xaricdə təhsil üzrə Dövlət Proqramında, eyni zamanda Gənclər Fondunun QHT-lərə dəstəyində, idman sahəsində gənclər həmişə öndə tutulub. Vəzifə təyinatlarında müasir, bilikli, vətənpərvər gənclər önə çəkilib. Düşünürəm ki, bu məsələlərdə Azərbaycan gəncliyi çalışacaq ki, təxribatlara uymasın. Bütün QHT təşkilatları, YAP Gənclər Birliyi bu məsələ ilə bağlı daha ciddi işlər görməlidir. Görülən işləri insanlara daha yaxından çatdırmalıyıq. Çünki doxsanıncı illərin əvvəllərindəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etmək olmaz. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün cənab Prezident olmasaydı, Azərbaycan xarici qüvvələrin əlində ola bilərdi. Belə bir güclü lider olan zaman çalışırlar ki, ona bir təsir metodu tapa bilsinlər. Burada da çalışırlar ki, bu işləri gənclər vasitəsilə görsünlər. Xüsusilə də Azərbaycanda internet azadlığını nəzərə alıb, bəzən bu vəhdələri etməyə çalışırlar, bəzi insanlar bilərəkdən və ya bilməyərəkdən onlara xidmət edir.

Azərbaycan gəncliyi dövlətinin yanındadır, Heydər Əliyev yolundadır. Cənab Prezidentin dediyi kimi, çalışmalıyıq ki, xarici qüvvələrə xidmət edən azsaylı gənclik də bu yolla gətməsin. Qeyd etdiyim kimi QHT-lər, digər ictimai təşkilatlar, YAP Gəncləri həmin gənclərlə mütəmadi iş aparmalıdır və onlara izah etməlidir ki, bunlar Azərbaycanı istəyən qüvvələr deyil. Cənab Prezident dünən çox gözəl fikir səsləndirdi “Biz keçmişimizi unutmayaraq, keçmişlə yaşamaq, gələcəyimizi düzgün qurmalıyıq”. Gənclik də Azərbaycanı gələcəkdə idarə edəcək. İlham Əliyev gəncləri kadr siyasətində önə çəkir. Bu gün Dövlət qulluğuna qəbulda, Asan Xidmətdə gənclər öndədir. Düənən bilməyərəkdən meydanlara gedən gənclik, bu gün artıq könüllülük proqramlarındadır. Bu gün Azərbaycanın gələcəyi Bakı Dövlət Universitetinin təmsalında Azərbaycan universitetlərinin məzunlarının əlindədir”.

Ceyhun Rasimoğlu

“Növbəti parlament seçkilərinin vaxtını Prezident müəyyən edir”

“Azərbaycanda yeni Parlamentin səlahiyyətləri qüvvəyə minəndən sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur”. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, bu barədə Azərbaycan Konstitusiyasında qeyd edilib. Növbəti parlament seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı suala cavab verən S.Novruzov bildirib ki, növbəti parlament seçkilərinin vaxtını Azərbaycan Prezidenti müəyyən edir.



Lavrov gələn həftə Bakıya gəlir



Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya rəsmi səfərə gələcək. SİA-nın məlumatına görə, rusiyalı nazirin səfəri ilə bağlı anonsu ölkə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verib. S.Lavrovun Azərbaycana rəsmi səfərinin gələn həftə baş tutacağı gözlənilir. Səfər çərçivəsində S.Lavrovun ölkə rəhbərliyi ilə, eləcə də xarici işlər naziri Elmar Məmmədovla görüşləri nəzərdə tutulub. Görüşlər zamanı regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri də tərəflərin diqqət mərkəzində olacaq.

Zelenski Azərbaycana dekabrda gələcək

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri planlaşdırılır. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, səfər dekabrın 16-17-də nəzərdə tutulub. “Daha əvvəl Zelenskinin Ermənistan və Gürcüstana da səfər edəcəyi planlaşdırılırdı, ancaq Tbilisidəki etirazlar səbəbindən səfər proqramı qısaldılıb və yalnız Azərbaycanla məhdudlaşdırmaq qərarına gəlinib”, - deyər Ukrayna KİV-ləri yazıb.



Ermənistanın keçmiş baş prokuroru axtarısa verildi



Ermənistanın keçmiş baş prokuroru və 2008-ci il martın 1-də cinayət işində ittiham olunan sabiq deputat Qevorq Kostanyan axtarışdadır. SİA Ermənistana məxsus rusarinfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin sözcüsü Marina Oqanjanyan deyib. Onun sözlərinə görə, məhkəmədən Qevorq Kostanyan barəsində həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, bu ilin sentyabrında Kostanyan, 1 Mart işinə görə dəvət edilib. Bunun ardınca Kostanyan Ermənistandan kənarda olduğunu və daha sonra qayıdacağını söyləyib. Noyabrın 25-də Ermənistanın keçmiş baş prokurorunun istintaq orqanlarına gəlməsi üçün 48 saat vaxt verilib. Amma bu vaxta qədər sözügedən baş prokuror istintaqa gəlməkdən yayınıb və artıq o axtarısa da verilib.

Ermənistanda etiraz aksiyaları səngimir!

Ermənistanda ölənlərin anaları hökumət binasına qarşısında etiraz aksiyası keçirib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Zinvor (Əsgər) ictimai təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryanın rəhbərliyi ilə aksiya davam edir. Məlumatda qeyd olunur ki, şura sədri “Oğullarımızın ölümündən sonra, problemlərimizi heç kim idarə etmir. Hökumət və hakimiyyət bizə məhəl qoymur”, deyər çıxış edib.

Xatırladaq ki, “Zinvor” ictimai təşkilatının koordinasiya şurası ölənlərin ailələrinə və əlilliyi olan hərbi qulluqçulara hökumətin müəyyən etdiyi yeni standartlara uyğun olaraq 30 milyon dram məbləğində birdəfəlik yardım göstərməyi təklif edib.

Hökumətdəki müzakirələrdə iştirak etdiyini söyləyən Marqarita Xaçatryan, hətta ölənlərin ailələrinə 240 min birdəfəlik pensiya ilə 30 milyon dram verilməsini təklif edib, ancaq müsbət cavab almayıb. “Mən 30 milyon ödəməkdə israr etmədim. Dedim ki, xalq pensiyalarla təmin etsinlər ki, insanlar hökumətin heç olmasa bir şəkildə onların tələbinə cavab verdiyini bilsinlər, amma səhv etdim, müsbət cavab almadım”, deyər Xaçatryan bildirdi. Marqarita Xaçatryan, həmçinin qeyd edib ki, Maliyyə Nazirliyindən 1 martda şəhid olanların ailələrinə 30 milyon dram məbləğində birdəfəlik kompensasiya verilməsi təmin edildiyi halda niyə bu fürsətdən istifadə edərək ölənlərin ailələrinə bu təmin edilmir.



İnam Hacıyev

29 noyabr 2019-cu il

Rusiya-Ermənistan münasibətlərindəki son hadisələr ortaq tarixi keçmişin fikri ayrılığında mədəni kimlik böhranını təsdiqləyir. “Njde” təxəllüslü, əslində isə, Qaregin Ter-Harutyunyan kimi tanınan bir erməni son vaxtlar daha çox diqqət mərkəzindədir. Ancaq bu diqqət indi yaranmayıb, son iyirmi il ərzində də olub.

Hadisələrin xronologiyası təsdiq edir ki, “Njde” ermənilərin özlərindən başqa, heç kim üçün qəbul edilən olmayıb. 2016-cı ilin iyununda, yeni Ermənistandakı çevrilişdən hələ iki il əvvəl, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vehmaxtla” əməkdaşlıq edən Qaregin Njdeyə abidənin İrəvanın mərkəzində qoyulmasını şərh edərkən, bildirdi ki, xəyanətkarın birinə Ermənistan paytaxtında abidənin qurulması Moskvani təəccübləndirib.

Buna cavab olaraq, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirdi ki, “Qaregin Njdeni anti-Rusiya fiquru kimi tanıtdırmaq çox gülüncdür. Onun sözlərinə görə, Njde, bütün həyatını Ermənistanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə həsr edən bir erməni lideridir”.

Rusiyanın “Sputnik” nəşrinə verdiyi müsahibədə Şarmazanov əlavə edib ki, “Ermənistanın milli qəhrəmanı hesab olunan Qaregin Njdeni nasistlərlə müqayisə etmək tarixə qarşı nankorluqdur. Onun sözlərinə görə, Qaregin Njde heç vaxt nasistlərlə birləşməyib və heç kime qarşı döyüşməyib və bu, açıq-aşkar bir yalandır.

Qaregin Njde “faşist xaini” hesab olunur

2019-cu ildə Njde mövzusu Rusiya Xarici İşlər Nazirliyi tərəfindən davam etdirildi. Rusiyaya məxsus mətbuat səhifələri qeyd edir ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin bu mövqeyinə istinad edərək, Aşqabadda MDB Başçılar Şurasının iclasında Qaregin Njde ilə bağlı fikirlərini bildirdi. İlham Əliyev Ermənistanın əvvəlki hökuməti tərəfindən qəhrəmanlaşdırılmış Qaregin Njdeni “faşist xaini” adlandırdı.

Rusiya mətbuatı Nikol Paşinyanın Njde ilə bağlı fikirlərində səhv etdiyini, yaxud yanlışlığa yol verdiyini yazır. Hətta qeyd olunur ki, bu il noyabrın 12-də Armavirdə (Krasnodar diyarı), yerli şəhər dumasının deputatı Aleksey Vinqradovun, Njdenin kilə yaxınlığındakı heyətdə olan xatirə lövhəsini qarənglə boyaması ictimai münasibətin təzahürüdür.

Doğrudur, Ermənistanın Moskvadakı səfirliyi bunu vandalizm kimi qələmə verməyə çalışıb. Amma Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı və Dövlət Dumasının MDB işləri, Avrasiya İntegrasiyası və Soydaşlarla Münasibətlər Komitəsinin sədri Leonid Kalaşnikovun Armavirdəki Njde xatirə lövhəsinin ləğv edilməsi üçün maksimum səy göstərəcəyini vəd etməsi məsələnin, heç




Njdenin qəhrəmanlaşdırılması xəyanətin bu və ya digər şəkildə Ermənistanda qəbul edilməsidir

də ermənilərin düşündüyü kimi olmadığını təsdiqləyir.

Armavirdəki hadisədən sonra Ermənistanın baş naziri Paşinyan məsələni bir daha qızıqdırmağa çalışıb. Ötən həftə rusiyalı jurnalistlərlə görüşündə Paşinyan deyib ki, o, Rusiya hakimiyyəti ilə heç zaman ermənilərin qəhrəman hesab etdikləri Qaregin Njde barəsində müzakirələr aparmayıb. “Novorossiya”nın redaktoru, jurnalist Stanislav Smagin Njde ilə bağlı Rusiya və Ermənistanın, birgə araşdırma aparması sualına cavab olaraq, Paşinyan bunun heç bir mənası olmadığını deyərək, boyun qaçırdı.

“Biz heç zaman Rusiya və Ermənistan münasibətlərində Njde mövzusunun şahidi olmamışıq. Düşünürük ki, bu, Azərbaycan üçün maraqlıdır və Rusiyanın da bu məsələni aktuallaşdırmasına təəccüb edirik. Njde ermənilər üçün türklərə qarşı vuruşan Baqramyan kimi bir milli qəhrəman hesab olunur. İndi söhbət gedir ki, Njde Üçüncü Reyx ilə birgə vuruşub və ruslar nəzərə alsınlar ki, Vyaçeslav Molotovun da Üçüncü Reyxlə münasibətləri olub. Gəlin birgə komissiya təşkil edək və araşdıraq görək, nələr olub” deyərək Paşinyan yenə də Njdeni müdafiə edib.

Halbuki qeyd edildiyi kimi, rusiyalı jurnalist Stanislav Smagin birgə araşdırma təklifini, bir az öncə, Paşinyan mənasız hesab etmişdi. Bundan əlavə, Paşinyanın cavabı açıqca uğursuz alındı. Üstəlik, diplomatik deyildi və rus auditoriyasının mənfi reaksiyasına səbəb oldu. Axi, problem Njdenin



və ya Üçüncü Reyx ilə Molotov Komissarının “ünsiyyəti” deyil, Njdenin Hitler Almaniyasına xidmət etməsi və Sovet İttifaqına qarşı mübarizə aparmasıdır.

Njde Sovet İttifaqına qarşı vuruşan xain olub və Baqramyandan kəskin şəkildə fərqlənir

Həqiqətən də, Sovet İttifaqının gələcək marşalı İvan Baqramyan müstəqil Ermənistanın daşnak ordusunda, əvvəlcə əsgər, sonra leytenant rütbəsi ilə 2 il 11 ay

xidmət edib. Eyni zamanda, Qırmızı Orduya qarşı döyüşlərdə heç bir yerdə iştirak etməyib. Baqramyan bu illərdə etnik təmizlənmədə iştirak etməyib. 1920-ci ilin may ayında leytenant Baqramyan 1-ci erməni süvari alayında eskadron komandiri olmaqla, Aleksandropolda bolşevik üsyanında daşnak rejiminə qarşı fəal iştirak edib. Altı aydan sonra, 1920-ci ilin noyabrında, alayı ilə birlikdə Qırmızı Orduya xidmətə gedib.

Njdeyə gəldikdə, o, Baqramyandan fərqli olaraq, məhz o dövrdə Zəngəzurda - müasir Ermənistanın Syunik bölgəsindəki Qırmızı Ordunun bölmələrinə qarşı vuruşub. 1920-ci ilin oktyabrında Njde bu ərazidə anti-

sovet üsyanına rəhbərlik edib. Noyabr ayında İrəvanda daşnak rejiminin süqutunu tanımadı və dekabr ayında “Muxtar Syunik Respublikası” elan edib. 1921-ci ilin aprelində baş nazir, müharibə naziri və xarici işlər naziri olaraq Njde, iyul ayına qədər davam edən “Ermənistan Dağ Cümhuriyyəti”nə rəhbərlik edib. Zəngəzurdakı fəaliyyəti dövründə Njde bölgədə etnik təmizləməyə fəal şəkildə rəhbərlik edib. Əsir götürülmüş Qırmızı Ordu əsgərləri və yerli erməni kommunistləri ilə birlikdə amansız repressiyalarda ittiham olunurdu.

Qaregin Njde isə, 1940-cı ilin yayından bəri, SS təhlükəsizlik xidməti ilə gizli şəkildə siyasi kəşfiyyat sahəsində əməkdaşlıq edib. Bəzi mənbələrə görə, Qırmızı Orduya və Sovet İttifaqına qarşı kəşfiyyat və təxribat işləri üçün 30 erməni işə götürüb.

24 aprel 1948-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyində keçirilən xüsusi iclasda Qaregin Ter-Harutyunyan (Njde) eks-inqilabi fəaliyyətə və Hitler Almaniyasına kömək etdiyinə görə, 25 il həbs cəzasına məhkum edib.

lib. Buradakı ittiham aktının əsas məqamı Njdenin 1921-ci ilin fevral-aprel aylarında Zəngəzurda antisovet üsyanında iştirak etməsi, “Dağlı Ermənistan Respublikası” elan etməsi idi. Nasistlərlə əməkdaşlıq məsələsinə gəldikdə, Njde SSRİ-yə qarşı casusluqda, ermənilərin nasistlərin kəşfiyyat, təxribat və hərbi quruluşlarına cəlb edilməsində iştirak edən Rosenberg şöbəsinin təşkil etdiyi “Erməni Milli Komitəsi”ndə iştirak etməkdə günahlandırılıb. Sovet dövlət təhlükəsizlik orqanları Njdenin Hitler Almaniyasının xüsusi xidmət orqanları ilə əməkdaşlığı haqqında 1948-ci ilin aprelində daha çox məlumatlar toplayıb.

Sonda qeyd edək ki, 1920-1921-ci illərdə Njdenin başladığı bolşeviklərə qarşı mübarizə, eyni zamanda, inqilabla yenilənən Rusiya hakimiyyətinə qarşı mübarizə idi. Həmçinin, bildirilir ki, Qaregin Njdenin Ermənistanda “milli qəhrəman” kimi qəbul edilməsi, avtomatik olaraq, bu ideologiyanın bu və ya digər şəkildə Ermənistanda qəbul edilməsi deməkdir. Başqa sözlə, Njdenin qəhrəmanlaşdırılması xəyanətin bu və ya digər şəkildə Ermənistanda qəbul edilməsidir. Əbəs yerə deyil ki, son günlərdə, daha dəqiq desək, bu ilin 22 noyabr tarixində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin də bu məsələyə sərt reaksiya verib və bu məsələlərin ümumi tarixi bağlılığını vurğulayıb.

Artıq qış mövsümü qapımızın astanasındadır. Dekabrın 21-də ölkəmizə daxil olacaq mövsümdə soyuq havalar bizim kommunal xidmətlərdən daha çox istifadə etmək məcburiyyətini artırır. Sərt havalarda hər kəs mavi qaz, işıq və istilik sistemi ilə tam şəkildə təmin edilmək istəyir desək, yənilməli. Havaların soyuması hər birimizin diqqətini kommunal xidmətlərlə məşğul olan dövlət qurumlarının fəaliyyətinə yönəltməyə və bir sual haqqında düşündürməyə vadar edir. Görəsən bu il qışa hazırıq? SİA məsələ ilə bağlı aidiyyəti qurumların səlahiyyətlilərinin fikrini öyrənib:

İşıq sönəcəkmi?

"Azərişiq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev söyləyib ki, artıq bir neçə ildir ki, "Azərişiq" ASC tərəfindən payız-qış mövsümünə hazırlıqlar fərdi



qaydada və ya fərqli həyata keçirilmir: "Çünki, bu gün yay aylarında xüsusilə də iyul-avqust aylarında işıqla bağlı sərfiyat qış ayları dekabr, yanvarla bərabərleşir. Bu əlbəttə ki, evlərdə işlədilan soyuducu, kondisionerlərlə bağlıdır. Bu baxımdan "Azərişiq" tərəfindən tədbirlər planı konkret mövsümü deyil, bütün ili əhatə edir".

Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə bu gün ölkənin bütün ərazisində işıqla bağlı yenidənqurma, təmir tikinti işləri həyata keçirildiyini deyən mətbuat xidmətinin rəhbəri söyləyib ki, 10 il bundan qabaq qış mövsümünün gəlməsi nəticəsində elektrik enerjisinin verilməsi ilə bağlı hər hansı narahatlıq var idisə, bu gün Azərbaycan vətəndaşları ölkə daxilində harada yaşamasından asılı olmayaraq 24 saat elektrik enerjisi ilə təmin olunub: "Küclü külək olan zaman qurum tərəfindən xətlərin bir-birinə dəyməsinə qısaqapanmalar olmasın deyər qabaqlayıcı tədbirlər görülür. Belə hava şəraitlərində qısa müddətdə fasilələr ola bilər ki, bu da obyektiv şəkildə olur. Xidmət səviyyəsinin hər dəqiqə yenilənməsi istiqamətində işlər gedilir".

İstilik sistemində VƏZİYYƏT!

"Azəristilikteçizat" ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev söyləyib ki, payız-qış mövsümünə hazırlıqla bağlı "Azəristilikteçizat" tərəfindən hər il olduğu kimi yeni istilik mənbələrinin yaradılması, magistral məhəllə daxili istilik xətlərinin əsaslı təmiri, yenidən qurulması, qazanxanaların qaz təchizatının yaxşılaşdırılması və ümumilikdə istilik şəbəkələrinin tam təftiş olunub problemlərin tam aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilib: "Azəristilikteçizat"ın bu il işləməsi nəzərdə tutulan 550 qazanxanası vasitəsilə tək sosial obyektlər yox, 3900-a yaxın yaşayış binası və həmin yaşayış binalarında 180 mindən artıq mənzil, eyni zamanda layihə üzrə bizim mənbələrimiz vasitəsilə isidilməsi nəzərdə



QIŞ mövsümünə hazırıqmi?



tutulan bütün məktəblər, uşaq baxçaları, səhiyyə müəssisələri, 1800-ə yaxın digər sosial obyektə istiliklə təchizatə artıq verilməyə başlayıb. Artıq qurumun 550 qazanxanası, 90 istilik məntəqəsi bu gün tam fəaliyyətdədir. Noyabrın 1-dən Dağlıq və dağətəyi rayonlarında, noyabrın 15-dən isə Bakı şəhərində və ətraf rayonlarda, eləcə də respublikanın digər ərazilərində istilik təchizatına start verilib".

Xətlər yenilənir?

Qurum sözcüsü qeyd edib ki, bu gün "Azəristilikteçizat"ın 1200 kilometrə yaxın magistral məhəllə daxili istilik xətti var: "Hər il mövsüm bitdikdə biz xətləri hidravlik təzyiqlə yoxlayır, zəif nöqtələri müəyyənləşdiririk. Təkcə bu il mövsümlə bağlı 42 kilometrə yaxın magistral məhəllə daxili xətlər yenisi ilə əvəz edilib".

R.Əliyev deyib ki, ümumiyyətlə, layihə üzrə mərkəzləşmiş istilik sistemində qoşulan binaların hamısı köhnə tipli binalardır: "Yeni tikilən binalardan cəmi 40-ı "Azəristilikteçizat"ın istiliyi ilə təmin olunur. Bu da bina inşa olunarkən biz edilən müraciət əsasında etibarlı istilik mənbəyi olduğu zaman mümkün olur. Bildiyiniz kimi qazanxanalar bina inşa edilməmişdən öncə tikildiyi üçün istiliklə təminat yalnız həmin ərazidə yerləşən köhnə binalar, səhiyyə ocaqları, məktəblər uşaq baxçaları üçün nəzərdə tutulur. Yalnız ehtiyat gücü olduqda yeni tikilən binalara da bizim mənbələrə qoşulmaq imkanı verilir. Bu gün Bakı şəhərində 80 faiz mərkəzi istilik

sistemində qoşulan binalar istiliklə təmin olunur".

Qızdırıcı cihazların yerinə dəyişənlərin DİQQƏTİNƏ!

Qurum sözcüsü qeyd edib ki, bu gün vətəndaşlarımızın bir çoxu təmir edərək qızdırıcı cihazların yerini dəyişirlər: "Belə olan halda, bina daxili istilik sistemində dönmələrin sayı artır və bu da əlbəttə ki, əlavə müqavimət yaradır və istiliyin dərəcəsinin aşağı düşməsinə səbəb olur: "Bundan başqa bezi binalarda dik dayaq artıq ömrünü başa çatdırıb. Yaxşı olardı ki, vətəndaşlarımız hər il mövsümqabağı daxili istilik xətləri ilə bağlı mənzil mülkiyyətçilərinə müraciət etsinlər. Əvvəlki dik dayaq yeni plastik borularla əvəz olunmalıdır. Qızdırıcı cihazlarında tutulma halları varsa, yaxşı qızdırsa, seksiyaların bəziləri qızdırsa, onlar sökülüb yuyulub yenidən yerinə qoyulmalıdır. Bu gün bizə istilik təchizatı ilə bağlı edilən şika-



yətlərin arxasında məhz bu problemlər dayanır. Bununla bağlı "Azəristilikteçizat"ın əraziyə xidmət göstərən bütün istilik sistemləri istismar idarələrinə göstəriş verilib ki, vətəndaşlarımız tərəfindən belə hallarla bağlı müraciət edildikdə, onlara təmənnsiz mühəndis texniki dəstəyi göstərsin. Hətta bizim aidiyyəti qurumlarımız tərəfindən mənzildaxili istilik xətləri bərpa olunarkən belə vətəndaşlarımızın aşağı paylayıcı istilik sistemində qoşulmaları üçün təmənnsiz kö-

məklik edilir. Bu gün 60-minə yaxın mənzil sırf binadaxili, mənzildaxili istilik sistemində yaranan problemlərə görə istiliklə təmin oluna bilmir".

Ölkədə qazlaşdırma hansı səviyyədədir?

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirdi ki, hazırda Azərbaycanda ölkə başçısının da çıxışlarında qeyd etdiyi kimi ölkədə qazlaşdırma artıq 96 faizə çatmaq üzrədir: "Bu da Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəfdir ki, biz ilin sonuna qədər ölkədə qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılmasına çalışırıq. Kəndlərdə, qəsəbələrdə, yeni yaşayış massivlərinə xüsusi diqqət ayrılır. Çünki, belə massivlər getdikcə artır. Qazlaşdırma işini daha da sürətləndiririk ki, yeni ilə qədər planda, Dövlət Proqramında olan bütün qazlaşdırılacaq ərazilər qazla təmin oluna bilsinlər. Artıq 92 yaşayış massi-

vinin 66-sında açılışlar baş tutub. Artıq ən ucqar kəndlərdə qazdan istifadə imkanları var. Baxmayaraq ki, ucqar kəndlərə qaz çəkilişi həm maddi, həm də relyef baxımdan bir qədər mürəkkəbdir, lakin Dövlət Proqramında belə ərazilər də öz əksini tapır".

Mövsümdə qaz problemi olacaqmı?

Mövsümlə bağlı hazırlığa gəldikdə isə mətbuat xidmətinin rəhbəri söyləyib ki, bu proses artıq proqram şəkildə aprel-may aylarından start götürür, xüsusi proqram tərtib olunur, işçi qüvvəsi cəlb olunur: "Yay aylarında günün işıqlı saatları çox olduğu üçün hazırlıq işləri daha tez həyata keçirmək, həm də işlərə daha çox işçi cəlb etmək imkanı verir. Noyabrın əvvəlinə olan statistikasına baxdıqda, 2 milyon 300 minə yaxın abonentimiz olduğunu görmək mümkündür. Bu sırf əhalini qrupuna aid rəqəmdir. Qeyri-əhali qrupu bura daxil deyil. Bu qədər abonentin yayığı ilə məşğul olmaq, xüsusilə də hava bir qədər soyuduqda onlardan gələn müraciətləri cavablandırmaq, asan məsələ deyil. Qurumun 104, 185 sayılı qaynar xətləri fəaliyyət göstərir. Biz daha çox payız-qış mövsümündə abonentlərimizlə dost olmağa çalışırıq. Biz problemlərə açıqgöy və onların narazılıqlarını öz dillərindən eşitmək istəyirik".

Qazı olmayanların NƏZƏRİNƏ!

C.Səfərov söyləyib ki, "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri qazlaşdırılmayan ərazilərin sakinləri ilə görüşə hazırlaşır: "Bütün qaz çəkilməyən ərazilərdə ünsiyyətə gediləcək. Bu görüşlə yaxın zamanlarda bölgələrdə, paytaxtımızın özündə bu görüşlər təşkil olunacaq. Bu ünsiyyət bizə onların problemlərini dolayısı ilə deyil, birbaşa eşitmək imkanı verəcək".

Naile Məhərrəmov

29 noyabr 2019-cu il

Azərbaycan və Türkmənistan arasında dövlətlərarası saziş imzalandı

28 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində baş tutan "Türkmentel 2019" 12-ci Beynəlxalq Telekom və İT Sənaye sergisində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili" haqqında dövlətlərarası saziş Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Türkmənistandakı fəvqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov tərəfindən Türkmənistan tərəfdən isə bu ölkənin Sənaye və Kommunikasiyalar Nazirliyinin "Türkmenaragatnaşyk" ("Türkmenaragatnaşyk") Agentliyinin sədri Hacimurad Xudayquliyev tərəfindən imzalanıb.

Sazişə əsasən, Xəzər dənizinin dibi ilə çəkiləcək magistral fiber-optik kabel xətti Azərbaycan tərəfdən magistral internet provayderi "AzerTelecom" şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru "Türkmentelekom" tərəfindən reallaşdırılacaq. Kabel xətti Siyezən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək.

"AzerTelecom" şirkəti tərəfindən belə bir magistral kabel xəttinin çəkilməsi Azərbaycandan keçəcək və Avropa ilə Asiyayı birləşdirəcək Rəqəmsal İpək Yolunu formalaşdıracaq. Magistral xətt Avropa internet mərkəzlərindən



internet trafikinin məhz Azərbaycan vasitəsilə Türkmənistan, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək. Belə bir magistral xətt Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək və rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq. Kabel xətti hər iki ölkənin telekommunikasiya sektorunun inkişafına, eləcə də regional inkişafa töhfə verəcək.

Qeyd edək ki, "AzerTelecom" Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra etdiyi "Azerbaijan Digital Hub" proqramı çərçivəsində ölkə daxilində və ölkə xaricində iri infrastruktur quruculuğu layihələri icra edir. Ölkə xaricində infrastruktur quruculuğu Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə im-

kanlarına malik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutur. Layihə iki istiqamətdən - Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. Artıq Azərbaycan və Qazaxıstan arasında uzunluğu 380-400 km olan Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic - TCFO) çəkilməsi ilə bağlı operatorlar arasında müqavilə və iki ölkə arasında dövlətlərarası saziş mövcuddur.

"AzerTelecom" - Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkətinin törəmə müəssisəsidir. "AzerTelecom" şəxənlənmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.



Ağılsız Oğuz "oğuz şapalağı"

İLHAM

Müasir dövrün yenilikləri, hər kəsin həyatında müxtəlif cür özünü göstərir. Yəni elə kəslər var ki, yeniliklərdən bəhrələnməklə, özünün mənəvi dünyasını zənginləşdirməklə yanaşı, cəmiyyətə də töhfələr verir. Ancaq elə məxluqlar var ki, həyata dar çərçivədə qaranlıq hücrədən baxdıqlarından, qlobal dəyişiklikləri və yenilikləri düzgün dəyərləndirib, qiymətləndirə bilmir. Daha çox şəxə, böhtana üstünlük verir, haqqı və ədaləti inkar etməyə çalışır. Vay o günə ki, ikinci kateqoriyaya aid olan kəslər KİV-də çalışsın və əlində qələm ola. Bu, birbaşa dilbilməz uşağın qaynar qazanı ocaq üstündən götürməyə cəhd etməsinə bərabərdir. Bu uşaq ağılında olan qələm əhli çox vaxt sifarişlərə daha çox üstünlük verir və heç bir halda, müstəqil düşüncəyə malik olmur. Elə götürək, bu günlər Heydər Oğuz adında gah özünü şair-publisist adlandıran, bəzən də siyasətçi olduğunu hapa-gopa basan cahilin Naxçıvan nümayəndəliyinin, bu və ya digər səbəblərdən Bakıda yaşayan naxçıvanlıların şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə bağlı gördüyü xoşməramlı işlərə kölgə salmağa cəhd etməsinə göstərmək olar. Yalanın-iftiranın sərhədlərinin harda başlayıb, harda qurtardığını özünə aydınlaşdırma bilməyən bu cahil, Naxçıvan nümayəndəliyi və naxçıvanlılar haqqında ağına deyil, ağzına gələni yazıb. Hətta utanıb-çəkinmədən, naxçıvanlıları didərgin adlandırır. Məxluq, bu düşüncəsi və yanaşması ilə, hələ də qammır ki, elin bu başı - o başı olmaz. Əgər qubalı, qusarlı, lənkəranlı və ya zaqatalalı qədim tarixə malik Naxçıvanda gedib, özünə iş qurur, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ya hansısa universitetdə tələbələrə dərs deyirsə, naxçıvanlının da Bakıda və Azərbaycanın hansısa bir bölgəsində özünə iş qurub çalışması və yaşaması qəbahət sayılmamalıdır. Bundan fərqli düşüncələr savadsız və nadan şəxslər ola bilər, necə ki, Oğuz soyadlı məxluq Naxçıvan nümayəndəliyinin Bakıda yaşayan naxçıvanlıların şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə bağlı gördüyü işlərə özünün dayaz düşüncəsi prizmasından yanaşır. Məqaləyə qısaca nəzər yetirmək kifayətdir ki, yazının qərəz və qisasçılıq zəminində yazıldığını görəsən. Bir daha bellə olar ki, nadan qələm əhli öz ağılı ilə deyil, hər kəsə bellə olan şəxsəndən aldığı 5-3 manat müqabilində xeyirxah əmələ kölgə salmağa çalışıb. Çünki özü birbaşa Naxçıvan nümayəndəliyində olub, insanların necə rahat, heç bir çətinliklə, problemlə üzləşmədən, qısa müddətdə şəxsiyyət vəsiqələrini aldıqlarını görürsəydi, söz yox ki, həqiqət işığına kor baxmazdı. Həm də, ona aydın olardı ki, şəxsiyyət vəsiqələri Taarif Şurasının müəyyənləşdirdiyi qiymətlərə uyğun ödənişlə insanlara verilir. Vətəndaş məmnunluğu yaratmağa hesablanan bu cür addımları dəyərləndirməmək nankorluq və nadanlıqdır. Həm də Naxçıvana və naxçıvanlılara qarşı qərəzin nümunəsidir. Onun bu qərəzi və düşmənçiliyi işğalçı Ermənistanın və onun havadarlarının Naxçıvana olan məkrli münasibətlərindən bellədir. Belə çıxır ki, düşmən ölkənin Naxçıvana olan yirtici münasibəti ilə müəyyən sifarişlər əsasında qərəzkarlıq nümayiş etdirən Oğuz kimilərin mövqeləri üst-üstə düşür. Amma Naxçıvan inkişaf edir, gözəlləşir, abadlaşır, bir sözlə, onu istəməyənlərə göz dağı olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvanla bağlı dedəyi kimi: "Gözəl təbiəti, iqlimi, havası, binaları və ən önəmli gözəl insanları olan gözəl məkanın adı Naxçıvandır".

Ermənistanın KTMT-də yaratdığı süni problem öz həllini tapıb

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bir il əvvəl yaratdığı qalmaqal nəhayət ki, həllini tapıb. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas təşkilatın Bişkekdə keçirilən iclasında baş katib vəzifəsinə təsdiq olunub. O, vəzifəsinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq.

2018-ci ilin noyabrında Ermənistan hökumətinin keçmiş baş katibi Yuri Xaçaturovu geri çağırmasından sonra KTMT-nin baş katibinin S.Zas olacağı elan edilmişdi. Lakin Xaçaturovu sabiq prezident Koçaryanla birlikdə konstitusiyaya quruluşunu devirməkdə ittiham edən rəsmi Yerevan buna kəskin etiraz edərək bildirmişdi ki, 2020-ci ilədək bu vəzifə Ermənistanın nümayəndəsinə məxsusdur. Sonunda KTMT-yə üzv dövlətlər erməniləri kompromisə məcbur etmişdilər və həmin vəzifəni icra etmək onun müavini Valeri Semerikova həvalə edilmişdi. Beləliklə, ermənilərin KTMT-də yaratdıqları süni problem öz həllini tapıb. Bişkek iclasında iştirak edən dövlət başçıları Belarusun nümayəndəsinə yeni təyinatı münasibətlə təbrik ediblər.

"Xarici siyasət uğurlarımız həqiqətlərin dünyaya yayılmasına şərait yaradır"

"Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyində Azərbaycanın inkişafından danışarkən ölkəmizin xarici siyasət uğurlarından, eləcə də beynəlxalq nüfuzumuzun daha da artdığını vurğuladı. Bu uğurlardan biri Bakının artıq dünyada beynəlxalq tədbirlər keçirilən bir neçə şəhərdən birinə çevrilməsidir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Paytaxt Bakıda yüksək səviyyəli beynəlxalq görüşlərin keçirildiyini deyən politoloq qeyd edib ki, son günlərdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında keçirilən görüşün məhz Azərbaycanda baş tutması ölkəmizin xarici siyasət uğurları ilə bağlıdır: "Bu görüş həm də ölkəmizin yüksək beynəlxalq nüfuzə malik olduğunu göstərən



faktlardan biridir. Bununla yanaşı, Bakıda son illər ərzində çoxlu sayda beynəlxalq tədbirlər keçirilib ki, onların hər biri dünyada gərginliyin azadılmasına xidmət edir. "Bakı prosesi" artıq dünya ölkələrinin leksikonuna düşən bir anlayışdır".

Onun sözlərinə görə, son iki ayda Azərbaycanın xarici siyasətində uğurların daha geniş miqyası əhatə edib: "Qısa müddət ərzində Türkdillli ölkələrin liderlərinin Zirvə görüşü, Dünya dini liderlərinin toplantısı, Prezident İlham Əliyevin "Valday"da çıxışı, Aşqabad sammiti və digərləri xarici siyasət uğurlarımız sırasına daxildir. Lakin ən mühüm uğurlarımızdan biri Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısı və Prezident İlham Əliyevin bu hərəkata sərdlik

etməsi oldu. 120-dən çox ölkənin Azərbaycanın ərazi bütövlüyünün tanımını ilə bağlı yekun sənəd kəfayət qədər böyük əhəmiyyətə malik idi. Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasət uğurları çoxdur və bu siyasət getdikcə Azərbaycan həqiqətlərinin dünyaya daha sürətlə yayılmasına şərait yaradır".

Prezident İlham Əliyevin çıxışı zamanı ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmlənməsi ilə bağlı fikirlərinə toxunan Q. Hüseynli vurğulayıb ki, Azərbaycanın münasibəti ilə bağlı həqiqətlərinin dünyaya çatdırılması prosesi intensiv gedir: "Artıq münasibətin anatomiyası, onun tarixi kökləri ilə bağlı dünya xalqlarında, beynəlxalq təşkilatlara daha obyektiv fikir formalaşır. Bu isə problemin həlli ilə bağlı müəyyən nikbin rəylərin yaranmasına kömək edir. Bu səbəbdən də Azərbaycanın danışıqlar stolu ətrafında əli kifayət qədər güclüdür".

Nailə Məhərrəmov

Son günlər müxalifətin radikal qanadında baş verən bir-birini tez-tez dəyişən hadisələr düşərgənin çıxılmaz durumunda olması reallığını ortaya qoyub. Xüsusilə, Müsavat partiyası rəhbərliyinin miqrant alveri məsələsində ifşası, eləcə də, AXCP-"Milli Şura" cütlüyünün düşdüyü böhranlı vəziyyət, belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, müxalifətin radikal qanadı, bütövlükdə, siyasi məhvi prosesini yaşamaqdadır.

Hətta bundan qurtulmaq üçün edilən cəhdlər öz nəticəsizlikləri ilə görünməkdədir. Məsələn, "Milli Şura"nın sədri Cəmil Həsənlinin fəaliyyətsizliyi və AXCP sədri Əli Kərimlinin ona qarşı oynadığı oyunları nəticə etibarilə, bir müddətdir ki, proqnozlaşdırılan məsələni gündəmə gətirib. Düzdür, sosial şəbəkələrdə və mediada C.Həsənlinin guya öz xoşu ilə sədrlik postunu tərk etdiyi kimi, bu gün də C.Həsənlinin, guya öz xoşu ilə sədrlik postunu Müsavat funksioneri Tofiq Yaqubluya verəcəyi görüntüsü yaradılsa belə, əslində, reallıq tamamilə başqa istiqamətə yönəlib.

Bütün bunların başında isə, yenə də satqın və mənəviyyətsiz Ə.Kərimlinin Müsavatı və "Milli Şura"nı ələ keçirmək üçün C.Həsənlini yeni oyuncaqla - T.Yaqublu ilə əvəz etməsi planıdır. Ən böyük gerçəyi yalan və hiylə üzərində formalaşan Ə.Kərimli əl atmadığı variant, üz tutmadığı yol yoxdur. Hətta Ə.Kərimli, el arasında deyildiyi kimi, "ən axırıncı yoldan" istifadə etməkdən belə çə-

Əli Kərimlinin növbəti oyunu

AXCP sədri "Milli Şura"nın oyuncağı olan Cəmil Həsənlini yeni oyuncaqla əvəz edir



kinmir. O, heç vaxt özündən başqasını anlamayan və çatmaq istədiyi məqsədləri uğrunda rahatlıqla ən yaxın adamını belə əzməyə hazırdır. Görünür, bu xəstə məxluq, ona görə də özünü "qəhrəman" etmək, "lider" kimi insanlara sırımaq üçün bütün variantlardan istifadə edir. Necə deyirlər, meymun kimi, o iyrenc sifətinə baxa-baxa, gah yalandan başına sarğı vurur, gah da qarnını tutur. Bununla da, siyasi xal qazanmağa çalışır. Görünür, bəlkə də C.Həsənlidən Ə.Kərimlinin bu oyunbazlığından cana doyub, istefa verəcəyini bildirir. Ancaq eyni bezin qırağı olan bu satqınlar özləri də bilmir ki, kimkindən cana doyub.

Əli Kərimli Tofiq Yaqubludan necə istifadə edir? Kərimlinin Yaqublu kartı ifşa olundu...

Buna görə də, Müsavatın "siyasi müha-

cir" biznesi böhranından yararlanan Əli Kərimli yenidən Tofiq Yaqubluya "stavka" edir. Bu gün heç kəsə sirr deyil ki, AXCP sədri Əli Kərimlinin xəmiri şantajla yoğrulub və o, partiyada özünə qarşı çıxan istənilən tərəfi hər zaman şantajla hədələyib. "Siyasi fəaliyyəti" xəyanətlərlə, satqınlıqlarla, ikiüzlülüklərlə və bu qəbildən, başqa-başqa "məziyyətlər"lə bol olan AXCP sədri Ə.Kərimlinin kimliyi hər zaman Azərbaycan cəmiyyətinə bəlli olub.

Qeyd etdiyimiz kimi, Ə.Kərimli məqsədlərinə çatmaq üçün hər zaman kimlərsə alət edərək, onların arxasında gizlənir. Artıq Ə.Kərimli əlində yeni oyuncağı olan T.Yaqublu vasitəsi ilə Müsavat partiyasına təsir etmək imkanı əldə edəcəyini düşündürdü.

AXCP sədrinin bir güllə ilə iki dovşan vurmaq planı-növbəti uçurum

Bu yerdə bir məqamı da vurğulayaq ki, Ə.Kərimli Müsavat başqanı A.Hacılının miqrant alveri məsələsində ifşasından sonra onun istefası tələb edildiyini görürək, T.Yaqublunun "Milli Şura"nın sədri seçilməsi üçün onu silah qismində istifadə edir. Daha bir danılmaz həqiqət isə, Oqtay Güllalievlə

bağlıdır. Əli Kərimli hüquq müdafiəçisinin düşdüyü vəziyyətdən kifayət qədər məmnundur. Çünki T.Yaqublu onun üçün Oqtay Güllalievə bu məsələdə də əvəzləyə bilər. AXCP sədri kirli planlarını həyata keçirmək üçün, necə deyirlər, bir güllə ilə iki dovşan vuracağını düşündür. Lakin bu gedişatla, AXCP sədri anidən özünü "yandıra" bilər...

Lakin bu yerdə, onu da xatırlatmaq yerinə düşərdi ki, Müsavat partiyasının sabiq başqanı İ.Qəmbər isə partiyasının "Milli Şura"dan çıxmasını bu qurumun xarici təşkilatlarla əlaqəli olması ilə bağlamışdı.

T.Yaqublu isə bildirmişdi ki, "Milli Şura"nın sədri seçilsə belə, Müsavat partiyası heç vaxt bu təşkilata geri dönməyəcək. Ona görə də, A.Hacılı yuxarıda qeyd edilən sətiraltı eyhamlarını T.Yaqubluya ünvalayıb. Daha doğrusu, onu saxtakarlıq yolları ilə başqanlıq postuna oturdan İ.Qəmbəri tapdayıb keçmək və yenidən "Milli Şura"ya qatılmaq məsələsi A.Hacılının aqlının ucundan keçmir. Çünki o, yaxşı bilir ki, bu addıma getsə, başqanlıq kreslosunu da itirməli olacaq. Hər halda, bunu da zaman göstərəcək. Ancaq bütün bunlar, onu təsdiqləyir ki, artıq qoca "professor" bu oyunun qurbanı ola bilər.

Rəfiqə HÜSEYNOVA

Son vaxtlar müxalifət düşərgəsində bir-birindən fərqli qarşıdurmalar baş verməkdədir. Xüsusilə də, "Milli Şura" daxilində yaşanan çəkişmələr daha qabarıq və diqqətçəkəndir. Artıq "Milli Şura" sədrliyinə müsavətcə Tofiq Yaqublunun gətirilməsi planı üzərində qurumun koordinasiya şurasında müzakirələr aparılır. **Sual yaranır, nə baş verdi ki, Əli Kərimli Cəmil Həsənlidən imtina edərək, Tofiq Yaqublunun "Milli Şura"nın sədri olmasına razılıq verib? Söhbət etdiyimiz müsahiblərimiz Ə.Kərimlinin C.Həsənlidən imtina etməsini ikincinin siyasi düşərgədə yararsız şəxs kimi qəbul edilməsi ilə əlaqələndirildir.**

Təkamül partiyasının sədri Teyyub Qənioğlu: "Artıq Cəmil Həsənlidən istifadə edilmiş kartdır"

- "Milli Şura"nın sədri Cəmil Həsənlidən bərdə müxtəlif fikirlər səsləndirirlər. Aydın oldu ki, C.Həsənlidən qurumun sədrliyinə yaramayan, imici ləkəli şəxsdir. Vaxtı ilə C.Həsənlidən millət vəkili olanda, hakimiyyəti canı-dildən müdafiə edir, açıq şəkildə dəstəkləyir bu mövzuda kitablar yazırdı. Amma növbəti dəfə C.Həsənlidən millət vəkili seçilməyəndən sonra 180 dərəcə dəyişdi. Başladı hətərə-pətərə danışmağa, fikirlər səsləndirməyə. Bunu "Milli Şura"da hər kəs, o cümlədən, Əli Kərimli də bilir. İndiki halda, Cəmil Həsənlidən mübarizəsi demokratiya və ya insan haqları



"Milli Şura" buraxıla bilər

Qurumun koordinasiya şurasında müzakirələr aparılır

uğrunda mübarizə deyil. Yeni onun mübarizəsi şəxsi maraqlarından doğan mübarizədir. Ona görə də, Ə.Kərimli C.Həsənlidən imtina edərək, T.Yaqublunun "Milli Şura"nın sədri olmasına razılıq verib. Eyni zamanda da, T.Yaqublu Qarabağ müharibəsində iştirak edib, müəyyən qədər siyasi fəallığı var. Ola bilsin ki, adları çəkilən şəxslər T.Yaqublunun populyarlığından istifadə etmək istəyirlər. Bir sözlə, müxalifətdə olan şəxslər gördülər ki, C.Həsənlidən istifadə edilmiş kartdır. Yeni onun ətrafında nə isə, bir iş görmək mümkün deyil. Bildiyiniz kimi, bu yaxınlarda C.Həsənlidən Amerikaya səfər etmişdir, yaqın orada da məsləhət görüblər ki, sizin "Milli Şura"da sədr kimi qalmanızın bir əhəmiyyəti yoxdur və yerinizi dəyişin. Yeni ola bilər ki, xaricdə bunları maliyyələşdirənlər deyirlər ki, C.Həsənlidən rəhbərlik etdiyi quruma maliyyə buraxmağın bir əhəmiyyəti yoxdur, ona görə də, C.Həsənlidən dəyişin.

AMİP funksioneri Əli Orucov: "Milli Şura" artıq Cəmil Həsənlidən yola salmaq istəyir"

- "Milli Şura"nın sədrliyinə T.Yaqublunun gətirilməsi bərdə daxilli müzakirələrin aparılması haqqında mənə məlumat yoxdur. Amma sizin dediklərinizə əsaslanarsaq, bu, o deməkdir ki, "Milli Şura" artıq C.Həsənlidən yola salmaq istəyir. Hazırkı sədr yaşlıdır, nə bacardısı,



potensialını ortaya qoydu. Bundan artığını vermək iqtidarında deyil. T.Yaqublu isə nisbətən gəncdir. Əli Kərimlinin tam istədiyi şəxsdir. Bu minvalla AXCP sədri əzəli rəqibi Müsavat partiyasından da müəyyən qopmalar qazana bilər. Onsuz da, son dövrlər Müsavat rəhbərliyi ilə T.Yaqublu arasında ziddiyyətlər daha da gərginləşib. Arada dərin uçurum yaranıb. Demək, T.Yaqublunun da Müsavatda qalacağı an məsələsidir.

Media eksperti Müşfiq Ələsgərli: "Cəmil Həsənlidən başqası ilə dəyişməyə məcburdurlar"

- Cəmil Həsənlidən başqası ilə dəyişməyə məcburdurlar. Hətta azacıq həyə hissisi, yaxud məntiqi düşüncələri olsaydı, tək C.Həsənlidən deyil, qurumun koordinasiya şurasının bütün üzvlərini istefaya göndərərdilər, siyasətdən birdəfəlik gedərdilər. Çünki "Milli Şura" adlanan qurum fəaliyyətdə olduğu dövrdə nə özü, nə auditoriyası, nə də xalq üçün heç bir uğurlu nəticə əldə etməyib. İctimai etimadları sıfırın altındadır. Bu il ərzində, 8 dəfə aksiya keçirməyə cəhd ediblər, hamısı da iflasa uğrayıb. 19 oktyabr aksiyasından sonra mediaya verdikləri müsahibələri izləsəniz, görürsünüz ki, bütün çıxışları öz məğlubiyətlərinə haqq qazandırmaq üzərində qurulub. Bir tərəfdən, xalqı qınayırlar ki,



onlara lazımı dəstək verməyib, digər yandan hökuməti qınayırlar ki, onlara aksiya üçün yer verməyib. Amma günahı kənardan axtarsalar da, etiraz etməsələr də, yaxşı bilirlər ki, məğlubiyətlərinin səbəbi kənardan deyil, özlərindədir. Xalq arasında sosial bazaları olmadığına, xalqın nəbzini tutmadığına, antimilliyət, antixalq siyasəti yeritdikcə, əqibətləri belə uğursuzluq olacaq. Onların siyasi karyerası yarandığı gündən yalnız uğursuzluq üzərində qurulub. Etiketləri etibarsızlıq, etimadsızlıqdır. 1992-1993-cü illərdə hakimiyyətləri də uğursuz oldu, 26 illik müxalifətçilik oyunları da uğursuz oldu. Son 2 ay ərzində baş verənlər isə, onları, ümumiyyətlə, nəzərdən saldı. Ölkədə ictimai sabitliyi pozmaq cəhdləri bir yana, miqrant alveri ilə bağlı faktların üzə çıxması bunları rüsvay etdi. Cəmil Həsənlidən fəaliyyəti isə, ümumiyyətlə, aqlaşığı deyil. Adam oktyabrın 30-da Vaşinqtonda oldu, dəfələrlə dəvət edildi, 1 saat vaxt ayırıb Konqresin qarşısına getmədi, qondarma "DQR" təmsilçisinin səfərinə etiraz edən soydaşlarımızın aksiyasına dəstək vermədi. Özünün erməni şəbəkəsi qarşısında gözükəngəli olmasını isbatlamış oldu. Faktlar o qədər çoxdur ki, sadalamaqla qurtaran deyil. İndi düşərgələrində simvolik dəyişiklik etməklə, ictimai rəyi çaşdırmaq istəyirlər. Amma alınan deyil. Onların uğursuzluğu tək C.Həsənlidənə bağlı deyil. Xalq bunu yaxşı bilir.

Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas: "Milli Şura"da Tofiq

Yaqublu üçün sərincüləklər əsir"

- Tofiq Yaqublunun "Milli Şura"nın sədri olması ilə tanışam. Hesab edirəm ki, T.Yaqublunun "Milli Şura"nın sədrliyi məsələsinin Cəmil Həsənlidən tərəfindən irəli sürülməsi təklifi, sadəcə olaraq, gündəmə atılmış qeyri-real bir təkliftir. Yeni T.Yaqublunun "Milli Şura"ya sədrliyini əksəriyyəti cəbhəçilərdən ibarət olan "Milli Şura" tərəfindən qəbul edilməyəcəkdir. Yeni bu, sadəcə olaraq, həbsdən yenidən çıxmaq T.Yaqublunun müəyyən qədər əhval-ruhiyyəsini yüksəltmək üçündür. Qaldı ki, C.Həsənlidən, C.Həsənlidən bu vəzifədən artıq bezib. C.Həsənlidən səh-hətində problemlər var və ona görə də, "Milli Şura"nın sədrliyindən yaxasını qurtarmağa çalışır. Ancaq düşünmürəm ki, T.Yaqublu "Milli Şura"ya sədr seçilsin. Çünki onlar bilirlər ki, T.Yaqublu Müsavat partiyasının üzvüdür, qurultay keçirildi və qurultayda namizədliyini sədrliyə yox, başqanlıq verməmişdi. Ancaq başqanlıq bir yana, heç məclis üzvlüyünə də düşmədi. Deməli, Müsavat partiyasında müəyyən qədər mövqeyini itirmiş bir adamın "Milli Şura"da sədr seçilməsini mən real qiymətləndirmirəm. Bu, sadəcə olaraq, həbsdən yenidən çıxmış T.Yaqublunun həvəsləndirilməsi məsələsidir. Hələ "Milli Şura"nın qurultayına xeyli vaxt var, ona qədər çoxlu küləklər əsəcək və düşünmürəm ki, bu küləklər bir o qədər də isti olmayacaq, yeni "Milli Şura"da T.Yaqublu üçün sərincüləklər əsir.



GÜLYANƏ

29 noyabr 2019-cu il

Həmid Araslı - 110

Ədəbiyyatımızın böyük tarixçisi

Tarix yazılır, bu tarixin yazılmasında böyük insanların, şəxsiyyətlərin rolu, milli dəyanəti və mücadiləsi müstəsna. Azərbaycanın işıqlı sabahı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda tökülən qanlar tariximizin bir səhifəsi, qürurlu və ictimai zamanın əksidir. Millillikləri yaşadan və tariximizdə yer alan insanların həyat yolu vərəqləndikcə, onların xalq və millət üçün gördükləri işlər qürur və ictimai hissi oyadır.

Tarixdə izi olan insanlar hər zaman dövlətimiz tərəfindən böyük məhəbbətlə yad olunur, onların keçdiyi həyat yolu və fəaliyyəti tədqiq olunur, öyrənilir, yubiley mərasimləri geniş bir şəkildə respublikamızda, eləcə də, onun hüduklarından kənarında geniş şəkildə qeyd olunur. XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik, çoxsaylı araşdırmaları ilə ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermiş Həmid Araslı da belə simalar sırasındadır. Həmid Araslının ədəbiyyatımızda seçilən görkəmli nümayəndə kimi bu gün də qəbul ediləsinin sirrini onun yaradıcılıq bibliografiyasına nəzər salmaqla da, öyrənmək mümkündür.

Akademik Həmid Araslının anadan olmasının 110 illiyi münasibətilə 2019-cu il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Sərəncamda daha sonra Azərbaycan ədəbiyyatşünaslığının gələcək hədəfləri üçün, bütövlükdə, baza yaradacaq qədər xidmətləri olan Həmid Araslının elmi yolu belə ümumiləşdirilir: "Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindədir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlamış, "Kitabi-Dədə Qorqud" abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf etmiş, anadili ədəbiyyatın tanınmış nümayəndələrinin əsrlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlerle mükməll elmi-tənqidi mətnini hazırlamışdır".

Sərəncamdan irəli gələrək, belə bir alimin bu gün ölkəmizin hər yerində 110 illiyi münasibəti ilə elm, təhsil ocaqlarında tədbirlər keçirilib, onun keçdiyi həyat yoluna, elmi fəaliyyətinə nəzər salınır. Maraqlı və mübarizələrlə dolu bir ömür yaşayan alimin həyat yolu səhifələrindən oxuyuruq: Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmış, atası Hacı Məhəmmədətağı Ərəszadə zəmanəsinin mükməll təhsilli alim-ruhanilərindən olmuşdur. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas Məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır.

1929-cu ildə Bakıya gəlib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitirib, 1931-ci ildə Gəncəyə qayıdaraq Maarif Şöbəsinə müdir müavini vəzifəsinə tə-

yin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ Elmlər Akademiyasının



Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq, Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur. 1935-ci ildən elmi yaradıcılığa başlayır.

H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülüb.

Akademik Həmid Araslı Azərbaycan elminin, mədəniyyətinin tarixində görkəmli şəxsiyyətlərdəndir. Azərbaycan ədəbiyyatı tarixçiliyinin yaradıcılarından olan böyük alimin yarım əsrlik bir dövrü əhatə edən zəngin və mükməll elmi irsi bizim mədəni sərvətlərimiz, milli fəxr mənbəyimizdir. Bu gün Həmid Araslıya istinad etmədən, onun xidmətlərini xatırlamadan "Kitabi-Dədə Qorqud"dan, Nizamidən, Nəsimidən, Xətaidən, Füzulidən, aşıq yaradıcılığından, Vaqifdən və ümumiyyətlə, Azərbaycan ədəbiyyatı tarixindən danışmaq olmaz. O, ədəbiyyat tarixçiliyinə, sözün böyük mənasında, yeni keyfiyyət gətirmişdi ki, bu, birinci növbədə, milli ədəbi-bədii təfəkkürün aparıcı abidələrinin hərtərəfli öyrənilərək, ədəbiyyat tarixinə daxil edilməsində özünü göstərir. "Kitabi-Dədə Qorqud"dan M.P.Vaqifə, ədəbiyyat tarixinin qədim dövründən yeni dövrünə qədər olan bütün ciddi bədii yaradıcılıq hadisələri onun yaradıcılığında yer alıb. Azərbaycan ədəbiyyatının ümumtürk köklərinə qarşı hücumun olduğu illərdə hələ çox gənc olan Həmid Araslı Azərbaycan ədəbiyyatının ümumtürk mənşeyini təsdiq edən "Kitabi-Dədə Qorqud"u nəşr etdirir. Doğrudur, bu əsər üzərində 30-cu illərdə repressiya məruz qalmış tədqiqatçılar da işləmişdilər və 1939-cu ilə aid həmin nəşr hazırlanmasında bu və ya digər dərəcədə onların da əməyi vardı, lakin əsas işi, məhz H.Araslı görmüş, məhz özünəməxsus tərtibçi-mətnşünas üslubunu nümayiş etdirmişdi. Bu təkrarsız üslub kitabın 1962, 1978-ci illərdəki nəşrlərində də özünü göstərir. Stalin dönməndən sonra "Kitabi-Dədə Qorqud" da bəraət qazandı və Azərbaycanda artıq o vaxtkı əlifbamızla - kiritil əlifbasıyla - onu yenidən nəşr edən də H.Araslı oldu.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi YUNESKO xətti ilə qeyd olundu

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iradəsi sayəsində İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsində aktiv iştirak edən, bu yubileyə öz töhfəsini verən alimlərdən biri də H.Araslı olmuşdur. Onun "İmadəddin Nəsimi" monoqrafiyası yalnız Azərbaycan dilində deyil, türk, ərəb, fars, rus, ingilis və fransız dillərində 16000 tirajla nəşr olunmuşdur. 6 dildə çap edilmiş bu kitabın belə yüksək tirajla işıq üzü görməsində Ulu Öndər Heydər Əliyevin böyük xidməti xüsusi qeyd edilməlidir. Çünki o dövrdə bəzi qüvvələr həm Azərbaycanda, həm də Moskvada bu yubileyin keçirilməsinə, Nəsiminin əsərlərinin dünyada yayılmasına mane olmaq istəyirdilər. Lakin Heydər Əliyevin qətiyyəti və əzmkarlığı qarşısında bu qara qüvvələr geri çəkilməyə məcbur oldular. Dövlətimizin başçısı Cənab İlham Əliyevin 2019-cu ili "Nəsimi İli" elan etməsi, Ulu Öndərin ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi qayğının ləyaqətlə davam etdirildiyinin parlaq nümunəsidir. Xalqımızın möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud"un ilk dəfə çap olunması da H.Araslının xalqımız qarşısında göstərdiyi fədakarlıq kimi qiymətləndirilir. Çünki 50-ci illərdə bu dastanın çapı qadağan edildi və Həmid Araslıya qərəzli hücumlar oldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin YUNESKO xətti ilə qeyd olunması Həmid Araslının nə qədər şərəfli və gərəkliliyi işi həyata keçirdiyini sübut etdi. Təəssüf ki, bu yubileyi görmək böyük alimə nəşib olmadı.

icra hakimiyyəti nümayəndələri və əsgər valideynləri iştirak ediblər. Keçirilən tədbirlərə öncə qonaqlara hərbi hissənin yaranma tarixi və bu günkü fəaliyyəti haqqında ümumi məlumat verilib. Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar hərbi hissədə yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar.

H.Araslı Azərbaycan ədəbiyyatının və milli ədəbiyyatşünaslıq elminin böyük təəssübkeşi idi

Həmid Araslı uzun illər indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatından mühazirələr oxumuşdur. 20 ilə yaxın bu universitetdə kafedra müdiri işləmişdir. Kənd müəllimliyindən akademikliyədək şərəfli bir ömür yolu keçən H.Araslının işıqlı xatirəsi sevgi ilə xatırlanır.

H.Araslı Azərbaycan ədəbiyyatının, milli ədəbiyyatşünaslıq elminin böyük təəssübkeşi idi. Müxtəlif beynəlxalq konfranslarda iştirak edən, yüksək səviyyəli məruzələri, çıxışları ilə Azərbaycanlı təfəkkürünə, elmi-ictimai düşüncəsinə hörmət, nüfuz qazandıran alim bir sıra mötəbər elmi qurumların üzvü və beynəlxalq səviyyədə söz sahibi olmuşdur. Onu da bildirik ki, türk, özbək, türkmən, İran, tacik və ərəb ədəbiyyatları tarixini yaxşı bilən alim, hətta bir sıra türk xalqları üçün mütəxəssislər hazırlamışdır. Akademik Həmid Araslı 20 noyabr 1983-cü ildə vəfat etdi. Ömrünün son illərində akademiyanın Əlyazmaları Fondunda çalışan alim son nəfəsinə qədər xalqına fədakarlıqla xidmət elədi.

Zümrüd BAYRAMOVA

DSX-nin Sahil Mühafizəsində "Valideyn günü" keçirilib

Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin, mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün silsilə tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların valideynləri ilə sıx əlaqələrin yaradılması, 2003-cü ildən başlayaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində "Valideyn günləri"nin keçirilməsi bu tədbirlər çərçivəsində xüsusi yer tutur.

SİA-nın verdiyi məlumata görə, noyabr ayının 24-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən "Valideyn günü"ndə hərbi hissənin rəhbərliyi, rayon



icra hakimiyyəti nümayəndələri və əsgər valideynləri iştirak ediblər. Keçirilən tədbirlərə öncə qonaqlara hərbi hissənin yaranma tarixi və bu günkü fəaliyyəti haqqında ümumi məlumat verilib. Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar hərbi hissədə yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd edilib. Valideynlər yaradılmış şəraite görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və övladlarına öz tövsiyələrini veriblər.

Bir qrup hərbi qulluqçu fəxri fərmanla, qiymətli hədiyyə ilə mükafatlandırılıb, xidmətdə fərqlənmiş hərbi qulluqçuların valideynlərinə "Təşəkkür məktubları" təqdim olunub. Tədbirin sonunda qonaqlara Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafı, əldə olunmuş uğurları əks etdirən video-çarx nümayiş etdirilib.

Musa Qasımlı: "Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib"



Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib. Bunu sübut edən çoxlu arxiv sənədləri və mənbələr var. Bu fikri "Qafqazda terror" mövzusunda respublika elmi konfransında AZƏRTAC-a müsahibəsində Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. O bildirib ki, konfransın keçirilməsində məqsəd tədqiqatçıların diqqətini bu istiqamətə cəkməkdir. Konfrans respublikaya səviyyəli olsa da, burada 112 nəfər yerli məruzəçi ilə yanaşı, 6 ölkədən 10-a yaxın nümayəndə məruzə edəcək.

"Konfrans Prezident İlham Əliyevin son vaxtlarda erməni terror təşkilatları və terroru haqqında söylədiyi fikirlərdən irəli gələn elmi-nəzəri məsələlərin həllinə də kömək edəcək. Bəzən yanlış olaraq düşünürlər ki, erməni terror təşkilatları təkcə azərbaycanlılara qarşı terror törədiblər. Bugünkü konfransda erməni terror təşkilatlarının Qafqaz regionunda ruslara, gürcülərə və digər xalqlara qarşı da terror törətdikləri haqqında məruzələr dinlənəcək, müzakirələr aparılacaq. İnanıram ki, bu məruzələr mövzu istiqamətində yeni tədqiqatların aparılmasına təkan verəcək", - deyə Musa Qasımlı qeyd edib.

Dünyaya vəsiqə alan Azərbaycan tolerantlığı

Müasir dünyanın idarə mexanizmi, baxışı bəşər sivilizasiyası ilə birgə dəyişir və inkişaf edir. Hadisələrə yanaşılma prizması illər, əsrlər bundan əvvəl olduğu kimi deyil, dünyanın qəbul etdiyi tərzədir. Yenilik axtarışı, yenilikçiliyə meyil, elm-texnologiyanın inkişafı və siyasi müstəvidə analizlər maraqlıdır. Belə bir zamanda Azərbaycana dünyanın müxtəlif dövlətlərinin marağının artması ölkəmizin siyasi gücündən, iqtisadi inkişafından və sülhsevər dövlət olduğundan xəbər verir. İstər ictimai-siyasi baxışları, istər mədəni-sosial layihələri, istərsə də mötəbər tədbirlərin iştirakçısı olaraq, Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından da, artıq dünya üçün bir örnekdir. Bu və ya digər ümumbəşəri dəyərləri Azərbaycanın adına həkk edən, onun mövqeyini dünyaya bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsəd-yönlü siyasətidir.

Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə, tolerantlığa və s. verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvü oldu. Belə bir nüfuzlu malik olan Azərbaycana dünyanın istənilən qitəsindən nəzər saldıqda, Odlar Diyarındaki həyat böyük marağa səbəb olur. Xüsusilə də, dünyanın qarışıq dövründə bir məkanda yəhudilik, xristianlıq və islamın, eləcə də müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması bu marağın daha da artmasına dəlalət edir. Tolerantlıq və multikulturalizm məkani olan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

“TOLERANT ÖLKƏDƏN TOLERANT DÜNYAYA DOĞRU”

Xalqımızın milli özəlliyi, səmavi dinlərin tarixən ərazimizdə yayılması, VII əsrdən torpaqlarımızda bərqərar olmuş islam dininin təlqin etdiyi ideallar Azərbaycanda müxtəlif dini və milli mənsubiyyətə mənsub insanların birgəyaşayışı sahəsindəki uğurlarını artıran meqamlardandır. Bu məkanda bütün tarixi-dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Tariximiz və xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə “İmamzadə” kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır. Təbii ki, müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, Alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilib ki, bu da Azərbaycanda dini tolerantlığın nümunəsidir. Bu, Azərbaycanda dövlət-din münasibətlərinin, dinlərarası dialoq, tolerantlıq nümunəsi kimi səciyyələnir, dövlət siyasətinin real mənzərəsini əks etdirir. Bu gün ölkəmizdə 2000-dən artıq məscid mövcuddur, 14 kilsə fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Bakıda atəşpərəstlik məbədi - Atəşgah yerləşir. Bu, ona dəlalət edir ki, ölkəmizdə zərduştçülük dininin kökləri var.

AZƏRBAYCANIN DİN SAHƏSİNDƏ APARDIĞI

SIYASƏT NORMATİV-HÜQUQİ AKTLARA ƏSASLANIR

Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə konstitusiyasına və digər normativ və hüquqi aktlara əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrılır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Azərbaycan “Tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönəlmiş planları nöqtəyi-nəzərindən Azərbaycanın qarşısına belə bir məqsəd qoyması təbii və zəruri prosedir. Dünyada terror, ksenofobiya, irqçiliklə bağlı münaqişələr baş verdiyi halda, birgə yaşayış yaşamaq haqqında təsəvvürlər, məhz bizim ölkədə genişlənir.

İnkər olunmaz faktıdır ki, bu gün Azərbaycanın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq azad nəfəs alır, sərbəst fəaliyyət göstərir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri Dini İcması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması, Bakı Krişna Şüuru dini icması, “Yeni həyat” Xristian İncil dini icması, Gürcü Yəhudilərinin Bakı Dini İcması, Xilaskar Yevangelik Lüteranların Bakı Dini İcması və s. onlarla belə qurumlar hər bir millətə ruhlara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzini sürməsi üçün geniş imkanların yaradıldığından xəbər verir. Ölkənin ictimai-siyasi və mədəni həyatında iştirak üçün tam bərabər hüquqa malikdirlər.

TARİXİ KÖKÜNƏ SADIQ QALAN AZƏRBAYCAN MÜASİR DÜNYAYA YENİ MEYARLARI İLƏ YOLLAR AÇIR

Ziddiyyətlərlə zəngin iyirmi birinci yüzillikdə Azərbaycan ənənələrinə sadıq qalaraq, milli-mənəvi dəyərlərə önəm verərək islamofobiya, islam adından sui-istifadə edərək, qırğınlara törəmələrə malik olduğu dəyərləri ilə çağırışlar edərək onları sülhə və dostluğa dəvət edir. Çağırışları ilə bütün dünya xalqlarına, bütün dünya dövlətlərinə Azərbaycanın bugünkü həqiqətlərini bəyan edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, “Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadıq, onları



qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik”.

“AZƏRBAYCAN ÇOXKONFESSİYALI, ÇOXMİLLƏTLİ BİR ÖLKƏDİR VƏ BU, BİZİM BÖYÜK SƏRVƏTİMİZDİR”

Vaxtı ilə 70 il sovet imperiyasının tərkibində yaşadığımız zaman təbliğat mexanizminin, təqdimatların qarşısına səd çəkilsə də bu gün müstəqil, suveren dövlət olan Azərbaycan əsrlərlə formalaşmış zəngin irsini dünya xalqlarına təqdim edərək, onları təəccübləndirməklə yanaşı, bu cəmdə Azərbaycan vətəndaşının varlığını nümayiş etdirir. Milli-mənəvi dəyərlərimizə olan hücum məscidlərin, ibadət evlərinin kütləvi şəkildə bağlanmasına gətirib çıxarsa da, amma bu gün yeni məscidlər salınır, bəpəra olunur. “Azərbaycan - tolerantlığın ünvanı” olaraq dünyaya vəsiqə alıb. Xalq tarixi kökünə sadıq qaldı və bu gün Azərbaycan müasir dünyada yeni meyarları ilə yollar açır. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında “Azərbaycan - tolerantlığın ünvanı” layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Məlumdur ki, Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombada Müqəddəs Marçellinin və Pietro katekonalı xristian aləmi üçün ən mühüm və

ən maraqlı abidələrdən biridir. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu.

Sülhə nail olmaq imkanlarına manəe törədən qeyri-sabit dövlətlər Azərbaycandaqı əmin-amanlıqdan, tolerantlıq ənənələrindən bəhrələnməli, dünyanı buxovlayan qərəzli çıxışlara qarşı birgə iradə nümayiş etdirməlidirlər. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən Azərbaycan kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Müasir dövrdə radikalizm, ksenofobiya, irqçilik, islamofobiya kimi problemlərə çox təsadüf olunur. Sülh içində yaşayan plüralist və demokratik cəmiyyətlər qurmaq üçün belə dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələ kimi bu və ya digər məsələ müzakirə olunur.

Bu yaxınlarda Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bakıda belə mötəbər tədbirin keçirilməsinin təbii olduğunu qeyd edən dövlət başçısı Azərbaycanın qədim dinlərarası ənənələri olduğunu, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələrinin bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib: “Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir”.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi bəşəri dəyərlərə olan ali münasibətin daha bir təzahürü idi. Ölkəmizə gələn hər bir kəs burada tolerantlıq mühitinin bir daha şahidinə çevrilirlər. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Təbii ki, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və multikultural dəyərlərin tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir. Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir.

Zümrüd BAYRAMOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

29 noyabr 2019-cu il

Əli Kərimli - avantüracı, satqın və milli xəyanətkar

İctimaiyyət və sağlam düşüncəli insanlar antidövlətçilik çıxışlarına görə onun həbs olunmasını tələb etməlidir!

Kifayət qədər faktlara əsaslanan amillərdən biri də budur ki, AXCP Müsavat hakimiyyətinin bəzi təmsilçiləri istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız antimill, dağıdıcı mövqe tutaraq, Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstərirlər. Bu sıralamada isə, ilk yeri tutanlardan biri və birincisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. Müxalifətçi partiya sədri adı altında maskalanan Kərimli və onun yandaşları, ümumiyyətlə, yaxın ətrafı qarşısında dayanan əsas məqsəd dövlətimizin strateji hədəflərinin sabotaj olunması, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzuna xələl gətirməkdir. Bu baxımdan, biz çoxsaylı sübutlar gətirməklə, bu nəticəyə gələ bilərik ki, Ə.Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür.

Azərbaycanın cəbhə xəttində və danışıqlar masası arxasında mühüm üstünlük əldə etdiyi məqamda, Əli Kərimli daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürür

Uzun müddətdir ki, AXCP adlı pərdələnmiş təşkilat başda olmaqla, "Azadlıq" qəzeti, eləcə də, sosial şəbəkələrdə fəaliyyət göstərən məlum qrup Ə.Kərimlinin sifarişlərinə uyğun olaraq, ölkə və xalq üçün ən təleyüklü məqamlarda belə, düşmənin informasiya təxribatlarına bəhanə, stimül və dəstək verirlər. Onlar qınanıldıqda isə, Kərimlinin ən çox sevdiyi "silah" - söyüş və təhqir kampaniyasına start verilir. Sadə bir fakta əsaslanaraq, Aprel ayının ilk dörd günündə cəbhədə baş verən məlum hərbi əməliyyatlardan sonra ictimai rəy, məhz bu faktorun şahidinə çevrildi. Neçə də təsadüfi deyil ki, Azərbaycanın həm cəbhə xəttində, həm də danışıqlar masası arxasında mühüm üstünlük əldə etdiyi indiki məqamda, Ə.Kərimli və onun yaxın ətrafı daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürməyə başlayıb. Əsas məqsəd ictimai rəyi yanlış istiqamətə yönəltmək, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmaq və bununla da, dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini heçə endirməkdir.

Beynəlxalq ictimaiyyət münafiqəsinin yenidən alovlanması səbəblərinə obyektiv yanaşıb, ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanıyıb və dəstək verib

Halbuki Azərbaycanın şanlı və rəşadətli silahlı qüvvələri işğalçı-təcavüzkar Ermənistan ordusuna sarsıdıcı zərbə vurub, mühüm strateji yüksəkliklərə nəzarəti ələ keçirib və Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş

vəzifələr uğurla yerinə yetirilib. Məğlub və qorxaq düşmən həm canlı qüvvədə, həm də texnikada böyük itkiyə məruz qalıb və xilas yolu axtarmağa can atır. Ancaq işğalçılar diplomatik cəhətdən də sarsıdıcı məğlubiyyətlərə məruz qalmaqdadır. Xüsusilə, beynəlxalq ictimaiyyət, məlum olaylardan sonra münafiqənin yenidən alovlanması səbəblərinə obyektiv yanaşıb, ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanıyıb və



dəstək verib. ABŞ-ın yüksək siyasi dairələri və diplomatları, Rusiya dairələri, BMT, AŞPA, ATƏT və s. kimi nüfuzlu təşkilatlar Ermənistanı, işğal altında saxladığı ərazilərdən çıxmağa səslədi. Məhz bununla da, Azərbaycan uzun illərdən bəri formalaşmış "məğlub tərəf" stereotipini sındırdı və isbatladı ki, istənilən anda torpaqları geri almaq iqtidarına malikdir.

Bu kimi əhəmiyyətli, olduqca vacib faktorları təhlil edib, realığı doğru şəkildə qiymətləndirmələri yerinə...

Azərbaycan beynəlxalq ictimaiyyətin ısrarlı müraciətlərini nəzərə alaraq, hərbi əməliyyatları dayandıraraq və sülh prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirib ki, bu amil də sonrakı proseslərdə öz üstünlüyünü qoruyub saxlayacaq, danışıqlara başlanarsa, ölkəmiz sözügedən məqamı beynəlxalq aləmin diqqətinə çatdıracaqdır. Bu addım beynəlxalq ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilib. Ancaq Azərbaycanın sülh tərəfdarı qismində siyasət yürütməsinə rəğmən, Ermənistan əldə olunmuş son atəşkəs rejiminə riayət etmir. Təbii ki, belə olan halda, zaman və nəticə, məhz bizim dövlətimizin xeyrinə işləmiş olur.

Hazırda Azərbaycanın əldə etdiyi üstün mövqeyə dəstək vermək əvəzi-

nə, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP, onun sosial mediadakı söyüş qrupları tam əks-mövqe tutaraq, erməni dəyirmanına su tökməklə məşğuldurlar. Bununla, qaragüruhçu dəstə xalqın Azərbaycan Prezidentinin yürütdüyü siyasətə etimadının və dəstəyinin daha da yüksəldiyi, cəmiyyətlə hakimiyyət arasında birliyin daha da sıxlaşdığı, Milli Ordumuzun zəfərinin xalqda yüksək əhval-ruhiyyə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağına böyük inam yaratdığı bir vaxtda, Ə.Kərimli əsl düşmən xislətini bir daha açıq şəkildə ortaya qoymuş olur. Əsl düşmən kimi uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməklə və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərməklə!

Əli Kərimli minlərlə Azərbaycan gəncinin qanına susamış əsl düşmən, Vətən xaini və canidir!

Ə.Kərimli hərbi əməliyyatların davam etdirilməsi, müharibənin daha da alovlanması ilə bağlı populist çağırışlar edir, daxildə vəziyyəti gərginləşdirməklə, məntiqi yekuna yaxınlaşan münaqişənin ədalətli şəkildə, sülh yolu ilə həllinə zərbə vurmağa çalışır. Belə bir mühüm dönüş nöqtəsində müharibə tələb edən Ə.Kərimli minlərlə Azərbaycan gəncinin qanına susamış əsl düşmən, Vətən xaini və canidir. Artıq Ə.Kərimli və onun tərəfdarlarının Azərbaycanın milli maraqlarına zidd, ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. Cəzasızlıq isə, onun dövlətçilik maraqlarımız qarşısında daha da quduzlaşmasına səbəb olur.

Əlbəttə ki, belə bir ərəfədə öz rəşadətli ordusunun, əsgərlərinin, eləcə də, Ali Baş Komandanının ətrafında sıx birləşdiyini əməli nəticələrlə sübuta yetirən müxtəlif sosial təbəqələrin nümayəndələri, ziyalılar, gənclər ayağa qalxmalı, satqın və xəyanətkar Ə.Kərimliyə öz yerini göstərməlidirlər! Azərbaycan dövləti davamlı şəkildə milli maraqlara zərbə vurmaqla, ölkənin siyasi həyatında özlərinə yer etmiş Ə.Kərimli kimi şəxsi ambisiyasını güdən populistlərə, avantüracılar, antimill ünsürlərə bundan sonra da meydan verməməli və onların barəsində sərt ölçü götürməlidir. O, həbs olunmalı, layiqli cəzasını almalı, ən yaxşı halda isə, ölkə hüdudlarından çıxarılmalıdır. Belələrinə Azərbaycanda yer yoxdur!

Rövşən RƏSULOV



RÖVŞƏN

rovsen.rasulov@mail.ru

İsa Qəmbərin günahı özündən böyükdür...

Əli hər şeydən üzülən Müsavatın eks-başqanı indi də günahkar axtarışındadır. Bu yerdə deyiblər ki, qara məni basınca, mən qararı basım. Əslində, Müsavatın eks-başqanı İsa Qəmbərin, nəinki bu xalq, bu millət qarşısında, o cümlədən, vaxtilə rəhbərlik etdiyi partiya qarşısında da günahları böyükdür. Hətta o qədər böyükdür ki, indi orada baş verən proseslərə nəzər saldıqca, həmin günahlar daha çox görünməyə başlayıb. Ancaq di gəl ki, İ.Qəmbər o günahları boynuna almır? Yaxud İ.Qəmbər ömründə bircə dəfə də olsa, törətdiyi günahını boynuna alaraq, həm müsavatçılar, həm də xalq qarşısında etirafını edibmi? Haqlı olaraq, oxucular mənim bu suallarına etiraz edə bilərlər. Hətta deyə bilərlər ki, axı İ.Qəmbər nə vaxt reallıqdan və gerçəklikdən çıxış edib ki, indi də günahlarını boynuna alsın. Haqlı iraddır. Düz sözə nə deyə bilərsiniz axı?

Qərəz, keçək, əsas məsələyə. Müsavat partiyasının hazırkı vəziyyəti, baş verən istefalar, o cümlədən, parlament seçkilərindən sonra ziddiyyətli ittihamlara nəzər salarkən, bu günlərdə İsa Qəmbərin fikirlərinə diqqət yetirdikdə, onun nə qədər siyasi həyasız insan olduğu aydın görünür. Bu, heç də təəccüb doğurmur. Çünki bu, onun üzüdür.

İ.Qəmbər dəfələrlə yazdığı fikri yenə də təkrar yazaraq bildirir ki, Müsavat daxilində gedən proseslərə rəğmən bu mübarizə iqtidarla Müsavat arasında olan məsələdir (!). İ.Qəmbər Müsavat partiyasının dağılmasının və parçalanmasının günahlarını atır iqtidarın üzərinə ki, sən demə, oradakı narazılar hakimiyyətə işləyirmiş... Ancaq İ.Qəmbər gedənləri ittiham etməkdənsə, etdiyi əməllərini götür-qoy etsin. O zaman görür ki, əslində, Müsavatın parçalanmasında əsas baskar və ən yekəsi elə onun özüdür. Bu gün İ.Qəmbər, formal olaraq, Müsavatın rəhbəri olmasa da, A.Hacılıni və onun tayfa komandasını qeyri-formal olaraq idarə edir. Üstəlik, A.Hacılıni ona ünvanlanan istefa ərizələrini qəbul etməkdə tərəddüd edərkən, İ.Qəmbər onu həmin istefa ərizələrinə qol qoymağa təhrik edir və narazılara İ.Qəmbərin təklifi ilə "hakimiyyətə işləyənlər" damğası yapışdırır.

Yaxşı, əgər bu, belədirsə, yəni İ.Qəmbər özünü, həqiqətən də, haqlı hesab edirsə, nəyə görə illər öncə başlarını polis "dubinkası" altına soxan narazıları - Səxavət Əli-soyu, Ələvət Talışxanlıni və digərlərini hakimiyyətə işləməkdə ittiham etmirdi və onların etirazlarını real etiraz kimi qəbul etmirdi, İsa Qəmbər?! Bax, məsələ də bundadır! Məsələ bundadır ki, oğru elə bağırırdı ki, doğrunun bağı yarıldı. Ona görə də, İ.Qəmbər özünün günahkar olmasını etiraf etməyə cürəti çatmırsa, anlamsız ifadələri ilə bulandırmış köülləri daha da bulandırməsın və üzüsulu şəkildə siyasətdən ayrılısın. Çünki bu dəfə də sübut olundu ki, siyasət, həqiqətən də, İ.Qəmbərin gire bildiyi kol deyilmi!

Ankarada doqquz İŞİD terrorçusu həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçiriblər. AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində barələrində həbs qətimkan tədbiri seçilən 10 nəfərdən 9-u saxlanılıb. Saxlanılan şəxslərin hamısı xarici ölkə vətəndaşlarıdır. Onların İŞİD terror qruplaşmasının sıralarında döyüşlərdə iştirak etdikləri bildirilir. Türkiyə hökuməti İŞİD terrorçularını vətəndaşları olduqları ölkələrə göndərməkdə davam edir. Daxili İşlər naziri Süleyman Soylu məlumat verib ki, dekabrın ilk günlərində İŞİD-in üzvü olan daha 11 nəfər Fransa vətəndaşı öz ölkəsinə göndəriləcək. Onların deportasiyası üçün sənədləşmə işləri başa çatmaq üzrədir.



Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin gender bərabərliyi sahəsində fəaliyyəti

D Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti 1989-cu ildə yaranıb. İlk rəsmi qeydiyyatdan 11 sentyabr 1991-ci ildə Nazirlər Kabinetində keçib. 1993-cü il fevralın 3-də Ədliyyə Nazirliyində qeydiyyatdan alınıb. Cəmiyyət qarşısına bütün sahələrdə qadınların hüquqlarını müdafiə etmək məqsədi qoyub. 38 rayon üzrə təşkilatın şöbələri fəaliyyət göstərir. Üzvlərinin sayı 20 min nəfərə yaxındır. Rayon təşkilatları da daxil olmaqla, təşkilatın 1000 nəfərə yaxın fəali var. İdarə Heyəti 13 nəfərdən ibarətdir. Fəaliyyət göstərdiyi müddətdə müxtəlif mövzularda həsr olunmuş 1000-dən artıq seminar keçirmişdir. Cəmiyyət 2000-ci ilin iyunundan Ümumdünya Qadınlar Birliyinin Azərbaycan üzrə təmsilçisidir. Məqsəd və vəzifələrini müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 12 mərkəz vasitəsilə həyata keçirir.

“İnsan Haqları və Demokratiya Təhsili” Mərkəzi. 1997-ci ildən fəaliyyət göstərir, rəhbəri Ruhəngiz Hüseynova. İnsan haqları və demokratiyanın inkişafı yönündə maarifləndirmə işləri görür.

“Təmiz Dünya” Mərkəzi. 1998-ci ildən fəaliyyət göstərir. Rəhbəri Mehriban Zeynalova. Qadınlara qarşı zorakılığın bütün növlərinin aradan qaldırılması, problemin tədqiqi, zorakılıq qurbanlarına hüquqi və psixoloji yardımlar göstərilməsi, qadınlar arasında sağlamlıq çərçivəsində maarifləndirmə işləri aparır. Bu yöndə 15-dən çox buklet hazırlanıb.

“Gender” Mərkəzi. 1998-ci ildən fəaliyyət göstərir. Rəhbəri Nigar Məmmədova. Gənclər arasında gender münasibətləri və araşdırmalarla məşğuldur. Elmi araşdırmalar nöqtəyi-nəzərindən gənclərin gendərə aid biliklərini təkmilləşdirir və seminarlar keçirir.

“Hüquq” Mərkəzi. AQHMC yarandığı gündən fəaliyyət göstərir. Rəhbəri Məmməd Zeynalov. Üç daimi və bir neçə ehtiyatda olan müdafiəçi çalışır. Müxtəlif hüquq pozuntuları ilə bağlı təşkilata müraciət edən qadınların məhkəmə və digər orqanlar qarşısında hüquqlarını müdafiə edir.

“Sahibkar Qadınların Hüquqlarını Müdafiə Mərkəzi”. 1997-ci ildən fəaliyyət göstərir. Rəhbəri Nəbat Qəniyeva. Sahibkar qadınlar arasında maarifləndirmə işləri aparır. Şəbəkə yaradılması və kiçik biznesin inkişafı üçün maarifləndirmə işləri aparır. İndiyə qədər bu yöndə 6 buklet buraxıb.

“Milli Azlıqların (qadınlar) Hüquqlarını Müdafiə Mərkəzi”. 2000-ci ildən fəaliyyət göstərir. Rəhbəri Sədaqət Paşayeva. Milli, dini və etnik azlıqlardan olan qadınlarla bağlı məlumatlar toplayır, onların hüquq və vəzifələri ilə bağlı maarifləndirmə işləri aparır və problemləri araşdırır.

“İnformasiya” Mərkəzi. 1998-ci ildən fəaliyyət göstərir. Rəhbəri Nazilə Cəbbarlı. AQHMC-nin fəaliyyəti ilə bağlı bütün informasiyaları mətbuata çatdırır, bülletenlər hazırlayır və çap edir.

“Məhbus Qadınların Hüquqlarını Müdafiə Mərkəzi”. 2001-ci ildən fəaliyyət göstərir. Rəhbəri Cəmilə Səmədova. Məhbus qadın və onların uşaqlarının problemlərini araşdırır, hüquqlarını müdafiə edir, hüquq və vəzifələri barədə onlara maarifləndirmə işi aparır.

“İslam və Demokratiya” Mərkəzi.

1999-cu ildən fəaliyyət göstərir. Rəhbəri Aytəkin İmranova. Dini dəyərlərin düzgün təbliği və islamda demokratik prinsiplərin qadınlara düzgün çatdırılması istiqamətində maarifləndirmə işi aparır.

“Sosioloji Sorğu” Mərkəzi. 2000-ci ildən fəaliyyət göstərir. Rəhbəri Vəfa Salehova. Qadın hüquqlarının vəziyyəti, cəmiyyətdə qadınlarla bağlı hər hansı problemin dəqiq araşdırılması və öyrənilməsi istiqamətində sorğular aparır, onun nəticələrini təşkilatda fəaliyyət göstərən mərkəzlərə təqdim edir.

“Trenər” Təlim Mərkəzi. 2001-ci ildə yaranıb. Rəhbəri Novella Cəfərova, əlaqələndiricisi Mehriban Zeynalova. Əhali arasında vətəndaş təhsili ilə bağlı və yeni trenərlərin hazırlanması məqsədi ilə təsis edilib.

“Münaqişəsiz Gənclər” Mərkəzi. 2002-ci ildə yaranıb. Rəhbəri

mövcudluğu, bu problemin ictimaiyyətə çatdırılması, mövzu ilə bağlı gənclər arasında maarifləndirici seminarların aparılması, statistik məlumatların toplanması həyata keçirilmişdir. Əlavə olaraq bu problemlə bağlı MM-ə təkliflər paketi göndərilmişdir. Layihə üzrə Bakı, Gəncə və Naxçıvan şəhərlərində də iş aparılmışdır. Bukletlər çap edilib paylanmışdır.

Şərqi Avropa Demokratiya İnstitutu. İmkansız qadınlara hüquqi yardımlar. Bu layihə üzrə Gəncə və Sumqayıt şəhərlərində ictimai müdafiəçilər hazırlanması və imkansız qadınlara pulsuz hüquqi yardımlar göstərilməsi nəzərdə tutulur.

MDC və AQHMC birgə bələdiyyə seçkilərində qadınların fəallaşması üzrə layihə həyata keçirdi. Nəticədə, 40-a yaxın qadın öz namizədliyini irəli sürərək, bələdiyyələrə üzv seçildi.

BMT. HIÇ/AIDS profilaktikasına dair layihədə Ramana xəstəxanasında məcburi müalicəyə gətirilmiş fahişəliklə məşğul olan qadınlar arasında AIDS, qadın hüquqları və zorakılıqla bağlı maarifləndirmə işləri aparılmış, 450 qadın bu seminarın iştirakçısı olmuşdur. Bukletlər çap olunub paylanmışdır.

Parlament seçkilərində qadınların aktivliyinin təmin edilməsi və maarifləndirilməsi üzrə layihə. Layihə Azərbaycanın bir çox regionlarında həyata keçirildi. Seçkilər saxtalaşdırıldığı üçün cəmi 13 qa-

D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti 1989-cu ildə yaranıb. İlk rəsmi qeydiyyatdan 11 sentyabr 1991-ci ildə Nazirlər Kabinetində keçib. 1993-cü il fevralın 3-də Ədliyyə Nazirliyində qeydiyyatdan alınıb. Cəmiyyət qarşısına bütün sahələrdə qadınların hüquqlarını müdafiə etmək məqsədi qoyub. 38 rayon üzrə təşkilatın şöbələri fəaliyyət göstərir. Üzvlərinin sayı 20 min nəfərə yaxındır. Rayon təşkilatları da daxil olmaqla, təşkilatın 1000 nəfərə yaxın fəali var. İdarə Heyəti 13 nəfərdən ibarətdir. Fəaliyyət göstərdiyi müddətdə müxtəlif mövzularda həsr olunmuş 1000-dən artıq seminar keçirmişdir. Cəmiyyət 2000-ci ilin iyunundan Ümumdünya Qadınlar Birliyinin Azərbaycan üzrə təmsilçisidir. Məqsəd və vəzifələrini müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 12 mərkəz vasitəsilə həyata keçirir

Gülərə Quliyeva. Missiyasına gəncləri sülhsevərlik fəaliyyətinə cəlb etmək, münaqişələrin analizi və tolerantlıq mövzusu daxildir.

1997-ci il. İSAR-Azərbaycan. Demokratiya və insan hüquqlarına dair kitabxananın təşkili. Əldə edilən kitablardan minlərlə insan demokratiya və insan haqları barədə maariflənməmişlər. Kitabxana zənginləşməkdə davam edir. Rayon şöbələri və yeni yaranan QHT-yə yardım üçün istifadəyə verilir. “Demokratiya və İnsan Hüquqları” üzrə layihə.

SOROS Fondu. Qadınlar arasında seçki üzrə maarifləndirmə.

ABŞ səfirliyi. Azərbaycanda qadın alveri. Layihə üzrə Azərbaycanda qadın alveri, fahişəliyin

din parlamentə seçildi.

Böyük Britaniya səfirliyi. Parlament seçkilərində qadınların aktivliyinin təmin edilməsi və maarifləndirilməsi üzrə layihə. Layihə Azərbaycanın bir çox regionlarında həyata keçirildi. Bukletlər çap edilərək qadınlara paylandı.

İSAR-Azərbaycan Humanitar Təşkilatı. Gənclər arasında CYKX profilaktikasına dair layihə. Layihə Gəncə, Əli Bayramlı, Bakı, Bərdə, Naxçıvan, Xaçmaz şəhərlərində gənclər arasında maarifləndirmə işi aparmağı nəzərdə tutmaqla, 600 nəfər gənc arasında seminarlar keçirmiş və onlar arasında şəbəkə yaradılmasına nail olmuşdur. Qadınlara qarşı zorakılığın aradan qaldırılması, onların hü-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

letlər təmsil olunmuşlar. Gəncədə Qafqaz Lider Qadınlar Şəbəkəsi çərçivəsində Gürcüstan QHT ilə birgə liderlik, könüllülük, planlaşdırma və s. mövzularda 4 günlük seminar-trening keçirilmişdir. Bu layihədə 60 nəfər müxtəlif millətlər təmsil edilmişlər. ABŞ səfirliyinin xətti ilə Naxçıvan şəhərində qadın liderlərin aşkarlanması, onların aktivləşməsi, seminar-treninglər keçirməklə, həmin bölgədə qadın hüquqları üzrə yeni treninqlərin hazırlanması. Norveç səfirliyinin xətti ilə Azərbaycanın cənub bölgəsində - Astara, Cəlilabad və Masallı rayonlarında qadınlara qarşı zorakılığın aradan qaldırılması, onların hüquqlarının müdafiə olunması. Vətəndaş cəmiyyəti quruculuğunda qadınların fəaliyyətinin artırılması üzrə layihə qeyd olunan rayonlarda qadınlar arasında onların hüquqlarının Konvensiya çərçivəsində öyrənilməsi, qadınlara qarşı baş verən zorakılıqların aradan qaldırılması, broşür çapı, bukletlərin paylanması nəzərdə tutmuşdur. Naxçıvan və onun rayonlarında (Ordubad, Culfa, Şərur, Sədərək, Babək) qadınlar arasında aktivliyin artırılması və lider qadınların formalaşması. 7 ay ərzində, hər bir rayonda 5 gün treninqlər və sonda Naxçıvan ərazisində bu işləri apara biləcək yeni QHT və trenərlərin hazırlanması ilə nəticələnenəcək. Layihənin rəhbəri Novella Cəfərova-dır.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Zob xəstəliyi olanların feyxoa yeməsi faydalıdır

Sitrus meyvələrindən olan feyxoa ağacı hündürlüyü 6 metrə çatan həmişəyaşıl, alçaq gövdəli bitkidir. Mənfə 16 dərəcəyə qədər temperatura davam gətirir. Əkiləndən üç il sonra meyvə verməyə başlayan ağacın məhsulu çiçəkləmə dövründən dörd-beş ay sonra yetişir və yığılır.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, Braziliya təbiətşünası Joao da Silva Feyxo ilk dəfə feyxoanı XIX əsrdə yetişdirib və meyvə adı onun şərəfinə verilib. Qərbi Paraqvay və cənubi Braziliyada təbii halda yetişir. Ölkəmizdə onu Lənkəran və Astara rayonlarında yetişdirirlər.



Feyxoanın insan sağlamlığı üçün çox faydası var, ondan dərman kimi də istifadə olunur. Feyxoanın tərkibində olan S vitamini soyuqdeymə zamanı və qrip epidemiyalarında əvəzolunmaz vasitədir. Onun tərkibində olan dəmir, selen, maqnezium maddələri orqanizmin bir sıra funksiyalarında müsbət rol oynayır.

Onun tərkibində suda həll olunan yod birləşmələrinin olması meyvəyə xüsusi özəllik verir. 1 kiloqram feyxoanın tərkibində 2 milliqramdan 10 milliqrama qədər yod var. Ona görə də yod çatışmazlığı xəstəliyindən əziyyət çəkənlər ondan istifadə etməlidirlər. Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.

Feyxoanın lətinin ağ olması meyvənin tam yetişmədiyini göstərir. Lətin tünd və ya açıq qəhvəyi rəngdə olması isə onun xarab olmasına işarədir.

Feyxoanın xüsusilə qabığına olan fenol birləşmələri antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliyinin profilaktikası üçün olduqca vacib olan maddələrdir. Soyuqdeymədən əziyyət çəkənlərə feyxoadan hazırlanmış çay içmək məsləhətdir. Feyxo arterial təzyiqin tənzimlənməsinə və bağırçaqların fəaliyyətini yaxşılaşdırmağa da kömək edir.

Feyxoadan zəhərlənmə riski böyükdür. Tərkibində şəkərin miqdarı çox olduğuna görə diabet və piylənmədən əziyyət çəkənlərə feyxoa yemək məsləhət görülmür. Körpə uşaqlara da onun verilməsi düzgün deyil.

Gömrükçülər 304 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar

Gömrükçülər 304 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan gömrükçüləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib.



Belə ki, külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İrandan Ukraynaya aparılması cəhdinin qarşısı alınıb. Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Biləsuvar gömrük postunda Ukrayna vətəndaşı Haievskiy Leonidin idarə etdiyi "Reno" markalı, A19452HI/A19425XK dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib. Həmin nəqliyyat vasitəsində olan 560 rulon "süni dəri" yükünün Azərbaycandan tranzit keçməklə İranın "Hadyeh Golbaf Jahan Co." şirkətindən Ukraynanın "Limited Liability Company Kasrik Ukraine LLC" şirkətinin ünvanına aparılması nəzərdə tutulub. Lakin baxış zamanı yük avtomobilinin qoşqusunda 560 rulon "süni dəri" yükünün 288 ədədinin hər birinin daxilindəki silindr formalı karton borunun içərisində olan digər karton borunun üzərinə yapışqanlı lentlə sarınmış polietilen paketlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 304 kiloqram 154 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin tələbəsi Quluyeva Qumru Vüqar qızının adına verilmiş TSR-18280 B/04 №-li tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

29 noyabr

"Əl-Cəzirə" TV Azərbaycanla bağlı filmlərin yayımına başlayıb

"Əl-Cəzirə" media şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin "Əl-Cəzirə müsafir" proqramında yayımına başlanılıb.

AZƏRTAC xəbər verir ki, filmlər, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələri, yaşayış tərzini, turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir. Bu ilin 20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan sözügedən proqramın çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxinə, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər



hər şənbə günündən ardıcıl olaraq proqram vasitəsi ilə göstərilməklə bütün beş həftə ərzində hər gün nümayiş etdiriləcək.

BAMF-nin prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanınması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib. "Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtdək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparın Əl Cəzirə "Müsafir" in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film

yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanlışlıq deyil. "Əl-Cəzirə müsafir" proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir. Qeyd edək ki, bu möhtəşəm ekran əsəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin və şəxsən Əli Həsənovun böyük dəstəyi ilə ərəşəyə gəlib.

BAMF, "Əl-Cəzirə" media şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. "Bu layihənin meydana gəlməsində "Əl-Cəzirə" media şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Souj, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim", - deyərək bildiren Umud Mirzəyev Azərbaycana həsr edilmiş bu möhtəşəm ekran əsərinin təqdimatının planlaşdırıldığını və azərbaycancaya tərcümə olunaraq ölkə ictimaiyyətinə təqdim ediləcəyini vurğulayıb.

"Nar" tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur

Gənclərin uğurlu karyera qurmalarına hər zaman dəstək olan "Nar" növbəti dəfə karyera sərəhsində iştirak edib. Mobil operator Azərbaycan Texniki Universiteti (AZTU) və Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşkil etdiyi növbəti karyera sərəhsində yer alıb.



Tələbə və məzunların əmək bazarına çıxışını dəstəkləyərək mobil operator Əlavə Dəyər Xidmətləri (ƏDX), məhsulların idarə olunması, analitika və hesabatlar üzrə aparıcı mütəxəssis və illüstrasiya və qrafik üzrə dizayner vəzifələrinə sənəd qəbulu təşkil edib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. "Nar" stendinə maraqlı böyük olub. Sərəhdə tələbələrə 60-dan çox mütəxəssisədən vakant iş yeri və təcrübə proqramları təklif

olunub. Qeyd edək ki, "Nar" korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2016-cı ildən Azərbaycan Texniki Universiteti (AZTU) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə "Nar" GSM laboratoriyası yaradılıb. Laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübə biliklər əldə etməyə imkan yaradır.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsinə abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 4600